

QARABAĞ

AZƏRBAYCANDIR !



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 012 (6212) 22 yanvar 2021-ci il 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

İlham Əliyev: "Xəzəryani ölkələrin əməkdaşlığı çox dinamik, qarşılıqlı anlaşma ruhunda inkişaf edir"

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmenistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib



Bax 3

Paşinyandan ermənilərə
Şuşa ilə bağlı tarixi
xatırlatma!



**MƏRKƏZİ BANK: Nağd valyutaya
artan tələb müvəqqəti
xarakter daşıyır**

Son günler valyuta bazarda qıtlıq, ələlxüsus, ölkəmizdə dollar qıtlığı barədə bir sıra mətbuat səhifələrində və eləcə də sosial şəbəkələrdə xəbərlər yayılır. Doğrudur, "qara bazaar" qanunsuz mübadilə faktı...



Bax 10

Vüqar Rəhimzadə:
Anlaşma
Memorandumunun
imzalanması
Azərbaycanın
əhəmiyyətini artıracaq



Bax 9

**Dolları olanlara
pis xəbər:
Uzunmüddətli
ucuzlaşacaq!**



Bax 16

**AXCP
rəsmiləri
Əli
Kərimlini
belə ifşa
edirlər!**



Bax 14

**"Moskovski komsomolets" nəşri:
Azərbaycan bütün dövlətlərin sərhədlərinə
və ərazi bütövlüyünə hörmətlə yanaşır**

Rusiyadan
"Moskovski
komsomolets"
nəşrində Azər-
baycan Prez-
identi Admi-
nistrasiyasının
sektor müdürü
Fuad Axundo-
vun "Azərbay-
can bütün...

Bax 5

DNESA 9.11.18 • POLITIKA

Азербайджан уважает границы и
территориальную целостность
всех государств

Что происходит на самом деле

Интерес и российской прессы, и российской читательской
аудитории к ситуации между Азербайджаном и Арменией после
подписания Трехстороннего заявления более чем понятен. Тем не
менее, поскольку в статье Марии Перецовской "Поздравляю
остался армянин, подождите забыть": азербайджанцев
обвинили в приграничных захватах" и Армения испугалась
"турецкого мешка" приведен исключительно взгляд с армянской
стороны границы, то внесем ясность и постараемся объяснить, что
же происходит на самом деле.

**Dünya mətbuatı Qanlı
Yanvar faciəsindən yazır**

Bax 6



Giornale Diplomatico

QUOTIDIANO ONLINE DI INFORMAZIONI E OPINIONI

Torna sotto al Segno Sopra di Tricolore & Nera - 1997 - CEDRIC - 09 luglio 2017

Politica | Economia | Internazionale | Parlamento | Periodici | Arte | Cultura | Turismo | Agenda | Opinioni

CERCA NEWS

AZERBAIJAN: WEBINAR AMBASSATA PER COMMEMORARE "GENNAIO NERO"

Gli Paesi, i gruppi di lobby e gli organizzazioni che hanno lavorato per la commemorazione del Genocidio Armeno, hanno deciso di organizzare un webinar con l'ambasciata dell'Azerbaigian in Italia.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha inviato una comunicazione alla stampa, secondo cui il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genocidio Armeno.

Il Consolato Generale dell'Azerbaigian in Roma ha organizzato un webinar per commemorare il Genoc

“Qanlı 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildöñümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər

Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyanın Bakıda törediyi qanlı qırğının 31-ci ildöñümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabانını ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad etdilər.



Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə əklil qoydu. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

X X X

Otuz bir il əvvəl yanvarın 20-de ölkəmizə ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına axışaraq buna qəti etirazını bildirən xalq kütələlərə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilmesi Azərbaycanda misli görünmeyən faciəyə gətirib çıxardı. Ölkəmizin erazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhalinin divan tutulması, küləvi terror neticəsində yüzlər gənahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərefəsində onur cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet imperiyasının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə töredilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixine yazıldı. Büyük itkilər, günahsız insanların qətlili nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin xəyanətkar siyasetinə dözməyən, öz azadlığına, müstəqilliyənə qovuşmağa can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini və məgrurluğunu nü-

mayış etdirdi.

Qanlı 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir. Xalqımız həmin gün üstüne şığıyan dəhşətli kabusa qarşı sinesini sıper etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bila vasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpası uğrunda savaşmaq əzminə sahibdir. Təessüki, hem SSRİ, həm də o vaxtki Azərbaycan rəhbərliyi bu qanlı qırğının bilavasitə təşkilatçıları və iştirakçıları olduqlarından nəinki onun açılması və cinayətkarların məsuliyyətə celb olunmasından ötrü tədbirlər görmədi, əksinə, bu cinayəti ört-basdır etmək üçün əllərindən gələn etdilər.

Qara 20 Yanvar faciəsindən bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək qırımızı rejimin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyani töredənləri ifşa etmesi o dövrde xalqımıza da yaq, təselli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Uzun illər Azərbaycana rəhbərlik edən, keçmiş ittifaq dövlətində yüksək vəzifələrdə çalışan, zəngin idarəcilik təcrübəsi və sarsılmaz iradəsi ilə SSRİ rəhbərliyinin qəzəbinə tuş gelərkən təqaüdə göndərilən Heydər Əliyev yenə də, bütün



məhrumiyyətlərə baxmayaraq, o ağır günlərdə xalqının sırasında, onunla birgə oldu, həmrəy oldu.

Ulu önder Heydər Əliyev öz bəyanatı ilə, eślində, Azərbaycanda gedən proseslərə qiymət verdi. O, SSRİ rəhbərliyinin Azərbaycana münasibətdə qətiyyən xoşniyyətlə davranmadığını diqqətə çatdırdı. Həkimiyəti həm də onda qınadı ki, Azərbaycana siyasi savadı olmayan, kölə xisəltli insanın rəhbər təyin olunması xalqla həkimiyət arasında dərin uğurumun yaranmasına səbəb olub. Bu uğurumun yaradılması da, ilk növbədə, mərkezi həkimiyətin maraqlarına xidmət edirdi və bununla belə, gələcəkdə yaranacaq bütün problemlərin, konkret desək, 20 Yanvar faciəsinin baş verməsinə səbəb olmuşdu.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 1990-cı il noyabrın 21-də bu hadisəyə ilk dəfə siyasi-hüquqi qiyətini aldı. Beləliklə, 20 Yanvar faciəsi tarixi yaddaşımızda təkcə kədərlə hadisə, hüzün günü kimi qalmadı, onun xalqımızın təleyindəki və tarixindəki yeri mənə və mahiyyət baxımından daha mötəbərdir. 20 Yanvar Azərbaycan xalqının tarixinə həm də fədakarlıq və qəhrə-

manlıq zirvəsi kimi daxil oldu. Xalqımız XX yüzilliynin sonunda əvəzedilməz qurbanlar verdi, amma əsrlərle iftخار ediləcək, qürur duylacaq müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığı ilə müşayiət olunan bir tarix qazandı. Bütün dünyaya sübut etdi ki, biz bir millet olaraq haqq-ədaleti bərqərar etməyə və öz ləyaqətimizi qorumağa qadirik. Odur ki, Qanlı Yanvar Azərbaycan xalqı üçün faciə olmaqdan daha çox ləyaqətini qorumaq baxımından ən uca zirvə, bu yolda hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəflə səhifədir. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsində açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi yazıldı.

Bu gün ulu önder Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və



ərazi bütövlüyü uğrunda canlarının keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünkü Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaq torpaqlarımızı erməni işğalından azad edib yeni reallıq yaratdı, dəmir yumruq qalib gəldi. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb və mecburi köçkünlər öz doğma torpaqlarına qayıtmışlardır.

İlham Əliyev: "Xəzəryanı ölkələrin əməkdaşlığı çox dinamik, qarşılıqlı anlaşma ruhunda inkişaf edir"

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmenistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmenistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmenistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkmenistan və Azərbaycan prezidentləri görüşdə çıxış etdilər.

Prezident Qurbanqulu Berdiməhəmmədovun çıxışı

-Hörmətli İlham Heydər oğlu, ilk növbədə, Sizi salamlamaq və bu görüsədə iştirak etdiyinizə görə təşəkkürümüz bildirmek istərdim.

Bu gün Türkmenistan ilə Azərbaycan arasında ənənəvi dostluq, qardaşlıq münasibətlərində çox əhəmiyyətli gündür. Türkmenistan Hökuməti ilə Azərbaycan Respublikasının Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalanır. Ölkələrimiz tərəfindən aparılmış çoxşillik böyük işin nəticəsi olan bu sənəd enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, iki nəhəng enerji dövlətinin çox zəngin birgə potensialının üzə çıxarılmasına, Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəlib.

Məlum olduğu kimi, 2020-ci ilin mart ayında mənəm Bakıya rəsmi sefərim zamanı Sizinlə birləkde Xəzər dənizində energetika sahəsində ikitərefli əməkdaşlıq imkanlarını etrafı müzakirə və təhlil etdik. Nəticədə Xəzərdə iri karbohidrogen resursları yataqlarından birində birgə iş barədə razılışma əldə edildi. Həm de vurğulandı ki, həmin fəaliyyətin əsas prinsipləri həmrəylilik, qarşılıqlı hörmət və dəstək olacaq. Bu na görə də həmin yatağı "Dostluq" adlandırmış barədə bizim ümumi qərarımızdır dərin ramzi məna daşıyır. Şübə yoxdur ki, yuxarıda qeyd etdiyim razılışmalar, qəbul olunmuş qərarlar bizim münasibətlərimiz, dövlətlərimizin tarixine həqiqi məhrəban qonşuluğun, məsuliyyətin və uzaqqorənliyin, hüquq bərabərliyinin və bir-birinin mənafelərini nezərə almağın parlaq nümunəsi kimi daxil olacaq. Onlar, əlbette, Türkmenistan və Azərbaycan xalqları, həmçinin bizim dövlətlərimiz arasında dostluğunu və qarşılığunu daha da möhkəmlədəcək.

Sübəsiz ki, Memorandumun imzalanması Xəzərdə Türkmenistan ilə Azərbaycanın energetika sahəsində əməkdaşlığında prinsipcə yəni mərhəle deməkdir. Möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə iş üçün yeni imkanlar açılır, bizim regiona sistemli və uzunmüd-



Prezident İlham Əliyev: Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır

dəli əsasda iri xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaranır, ölkələrimizin milli iqtisadiyyatlarının inkişafına və dinamik artımına, yəni, yeni iş yerlərinin yaradılmasına, insanların həyat seviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə güclü tekan verilir. Fürsətdən istifadə edib iki ölkənin mütəxəssislərinə və ekspertlərinə, həmçinin məhz bu sənədin hazırlanmasına töhfə verənlərin hamisini dərin minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətli İlham Heydər oğlu, bu gün Türkmenistan ilə Azərbaycan Respublikası arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir. Biz beynəlxalq arenada ümumi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin tərəfdarları kimi uğurla əməkdaşlıq edirik. Bizim ölkələrlə qlobal gündəliyin principial əhəmiyyətli mövzusu olan enerji təhlükəsizliyi, beynəlxalq enerji axınlarının konfiqurasiyası barədə təsəvvürlər və bütövlikdə dünya energetikasının arxitekturasını haqqında eyni fikirdədirler. Burada iki dövlətin beynəlxalq təşkilatlarda feal və səmərəli qarşılıqlı fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Türkmenistan onun beynəlxalq təşəbbüslerinin daim dəstəklənməsinə və Birleşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnamələrinin Türkmenistan tərəfindən irəli sürülmüş bir sıra layihələrinin həmmülli fi kimi Azərbaycana təşəkkürünü bildirir. Öz növbəmdə mən de Türkmenistanın Azərbaycanın beynəlxalq qurumlarda irəli sürdüyü təşəbbüsleri və təklifləri dəstəkləməye hazır olduğunu təsdiq edirəm. Bu kontekstdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında parlaq sədrliyini qeyd etmək istərdim. Bu, Azərbaycanın və onun rehbərliyinin yüksək nüfuzunu təsdiq etdi. 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatının uğurla keçirilmiş Zirvə görüşünün gedisiində Türkmenistan ədaləti və şəffaf prinsiplərə, enerji mənbələrindən, onların çatdırılması vəsitiyəndən bərabərhüquqlu istifadəyə, həm istehsalçıların, həm de enerji resurslarının neql edənlərin və istehlakçıların maraqlarının nezərə alınmasına və tanınmasına əsaslanan qlobal enerji təhlükəsizliyi sistemi-

minin formallaşmasında qoşulmayan dövlətlərin feal inkişafının tərəfdarı kimi çıxış edib.

Xəzər mövzusunda qarşılıqlı fəaliyyət Türkmenistan-Azərbaycan əməkdaşlığının en mühüm istiqamətidir. Ölkələrimiz Xəzər dənizinin möhkəm sülh, məhrəban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdəli zonasına çevrilmesin böyük töhfə verirlər. Bütün Xəzəryanı ölkələrin fikrincə Xəzər dənizi sülh və məhrəban qonşuluq dənizidir. 2018-ci ilin avqust ayında sahilyanı beş dövlətin rəhbərləri tərəfindən Xəzər dənizinin hüquqi statusu barəde Konvensiyaının imzalanması çoxtərəflə birgə işin nəticəsi idi. Bu Konvensiya Xəzərdə, o cümlədən enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin başlangıcı oldu. 2019-cu ilde Türkmenbaşı şəhərində keçirilmiş birinci Xəzər İqtisadi Forumunun gedisiində biz Azərbaycan Hökumətinin nümayəndə heyəti ilə çox məzmunlu və faydalı danışqlar apardıq, bir sıra məhəm razılışmalar əldə etdik. Bu gün biz məhz ikitərefli münasibətləri ardıcıl olaraq möhkəmlətməyin zəruriliyini şüurlu olaraq anlamağa, Xəzərdə əməkdaşlığın əsas istiqamətləri üzrə uzunmüddətli maraqların üst-üstə düşməsinə, Xəzərdə bizim dövlətlər, digər sahilyanı ölkələr, həm hədud regionlar və iri beynəlxalq biznes üçün yəqin ki, açılan çox böyük perspektivlərin başa düşülməsinə əsaslanırıq.

Nəqliyyat sferası da bizim tərəfdəliyimizin möhüm sahəsidir. Türkmenistan və Azərbaycan bu gün əfqanistanlı, gürçüstanlı və türkiyeli tərəfdəşləri ilə birlikdə Asiya ilə Avropa arasında en möhüm kontinental magistrala çevrilməli olan Lapis-Lazuli nəqliyyat dəhlizinin səmərəli fəaliyyəti üzərində feal iş aparır. Türkmenistan və Azərbaycan həm de Xəzər dənizi-Qara deniz nəqliyyat yolu sisteminin yaradılmasının təşəbbüskarlarından biridir.

Hörmətli İlham Heydər oğlu, biz birlikdə böyük, məhəm və çox perspektivli bir layihəyə başlayırıq. Əminəm ki, "Dostluq" yatağında Türk-



zindəki yatağın mənimsenilməsi üzrə birgə işe başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmenistan, həm də Azərbaycan xalqlarına xeyir getirəcək.

Son illərdə ölkələrimiz arasında münasibətlər çox müsbət dinamika ya malikdir. Ali səviyyədə qarşılıqlı səfərlərimizin xronologiyasına nəzer salmaq kifayətdir. Son 3 ilde Türkmenistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Müqayisə üçün deymik ki, bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ilde imzalanıb. Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir. Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni sehifə açır.

mənistanın və Azərbaycanın birgə işi uğurlu və səmərəli olacaq. Bu tarihi sənədi dəstəklədiyinizi, xalqlarımız və dövlətlərimiz arasında dəstələşən qardaşlığın və əməkdaşlığın inkişafı və möhkəmlənməsi işinə böyük diqqətinizə və şəxsi töhfənizi görə Size səmimi-qələbdən təşəkkür edirəm. Sizi bugünkü eləmetdar hadisə münasibətilə təbrik edirəm. Size möhkəm cansağlığı, dövləti və siyasi fəaliyyətinizdə yeni uğurlar arzu edirəm. Həmçinin bütün Azərbaycan xalqına sülh, firavənlilik və rifah arzularını çatdırmağınızı Sizdən xahiş edirəm.

Diqqətinizə görə təşəkkür edirəm. İmzalama mərasiminin hörmətli iştirakçıları, icazə verin, çıxış üçün sözü dərin hörmətlə Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə verim. Buyurun, qardaş.

Prezident İlham Əliyevin çıxışı

-Çox sağ ol, qardaş. Hörmətli cənab Prezident, hörmətli Qurbanqulu Məlikquluyeviç. Sizi görməyi məçədli şadam. Təessüf edirəm ki, bu gün qardaş Türkmenistanda keçirilən mərasimdə iştirak edə bilmədim, lakin aydınlaşdır ki, pandemiya səbəbindən bu, hələ mümkün deyil. Bununla belə, bu gün biz videokonfrans formatında yenidən görüşmək, mühüm məsələləri müzakirə etmək, bizim qardaşlıq, dəstələşən münasibətlərinin xarakterini və ruhunu eks etdiren əlamətdar sənədin imzalanmasında iştirak etmək imkanına malik. Qəti əminəm ki, ölkələrimiz arasında bütün səviyyələrdə, ilk növbədə, Prezidentlər səviyyəsində six siyasi qarşılıqlı fəaliyyət olmasayı, bugünkü sənədin imzalanmasına məməkün olmazdı.

Hörmətli Qurbanqulu Məlikquluyeviç, Sizinlə birləkde səy göstərmək, ki, ölkələrimizin müvafiq strukturları məhəz Prezidentlərin onlara göstərdiyi kimi - əməkdaşlıq, dəstələşən qardaşlıq və qarşılıqlı maraqların düzgün başa düşülməsi ruhunda işləsinlər. Ona görə də mən bugünkü sənədi tarixi sənəd adlandırdım, cünki Azərbaycan və Türkmenistan ilk dəfə olaraq Xəzər də-

nişələrinə də toxunmaq istərdim. Siz bu barədə danışdırınız. Mən Sizin sözlərinizi tamamilə dəstəkləyirəm ki, biz beynəlxalq strukturlarda bir-birimizi feal dəstəkləyirik. Fürsətdən istifadə edib Sizi və bütün qardaş türkən xalqını keçən il qeyd etdiyiniz Türkmenistanın neytrallığının yubileyin münasibətilə təbrik etmək istərdim. Bir dəhə qeyd etməliyəm ki, Azərbaycan BMT Baş Assambleyasının Türkmenistanın əbədi neytrallığı şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq.

İkitərefli qarşılıqlı fəaliyyət məsələlərinə də toxunmaq istərdim. Siz bu barədə danışdırınız. Mən Sizin sözlərinizi tamamilə dəstəkləyirəm ki, biz beynəlxalq strukturlarda bir-birimizi feal dəstəkləyirik. Fürsətdən istifadə edib Sizi və bütün qardaş türkən xalqını keçən il qeyd etdiyiniz Türkmenistanın neytrallığının yubileyin münasibətilə təbrik etmək istərdim. Bir dəhə qeyd etməliyəm ki, Azərbaycan BMT Baş Assambleyasının Türkmenistanın əbədi neytrallığı şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq.

İkənəfli qarşılıqlı fəaliyyət məsələlərinə də toxunmaq istərdim. Siz bu barədə danışdırınız. Mən Sizin sözlərinizi tamamilə dəstəkləyirəm ki, biz beynəlxalq strukturlarda bir-birimizi feal dəstəkləyirik. Fürsətdən istifadə edib Sizi və bütün qardaş türkən xalqını keçən il qeyd etdiyiniz Türkmenistanın neytrallığının yubileyin münasibətilə təbrik etmək istərdim. Bir dəhə qeyd etməliyəm ki, Azərbaycan BMT Baş Assambleyasının Türkmenistanın əbədi neytrallığı şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq.

Ardı Səh. 4



İlham Əliyev: "Xəzəryanı ölkələrin əməkdaşlığı çox dinamik, qarşılıqlı anlaşma ruhunda inkişaf edir"

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmenistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib

Əvvəli Səh. 3

Hörmətli Qurbanqulu Məlikquluyeviç, nəqliyyat sahəsində əməkdaşlığını siz artıq qeyd etdiniz. Bu əməkdaşlıq həm bizim ölkələr, həm də qonşularımız üçün böyük perspektivlər açır. Türkmenistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz six qarşılıqlı əlaqəli şəkilde işləyen və bizim ərazilərimizdən keçməkələr yüksək tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmenistan arasında əmtəə dövriyəsi imkanlarını artırın müasir beynəlxalq dəniz limanları yaradılması layihələrini bir növ sinxronlaşdırırlar. Əminəm ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzəre alınmaqla daha yüksək səviyyəyə çatacaq. Düşünürəm ki, bu, bizim bütün tərəfdəşlərimiz və qonşularımız üçün eləv imkanlar yaradacaq.

Türkmenistanın nəqliyyat-logistika potensialının möhkəmlənməsi işində Sizin şəxsi xidmətlərinizi xüsuslu qeyd etmək istərdim. Ona görə ki, tranzitlə bağlı məsələlərdə qonşu ölkələrlə qarşılıqlı fealiyyət olmasa, nəticə əldə etmək mümkün deyil. Bu gün bizim nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsini qeyd etməyimiz Türkmenistanın və Azərbaycanın bu sahədə məqsəd-yönlü fealiyyətinə dələlat edir. Bu, bizim regionda və hətta bu regiondan uzaqda - Avrasiya məkanında yerleşən bütün ölkələr üçün çox böyük imkanlar yaradır. Ona görə ki, nəqliyyat sferası da enerji sferası ki, ölkələri birləşdirir. Bir daha demək istəyirəm, bu gün bizim bu Memorandumu imzalamamızı eləmətdər hadisədir, onun müsbət nəticələri olacaq.

Sizin dediyiniz regional əməkdaşlıq məsələsinə də toxunmaq istərdim. Azərbaycan, Türkmenistan və Türkiye arasında, həmçinin Azərbaycan, Öfqanistan və Türkmenistan arasında üçtərəflı əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fealiyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha elverişli şərait yaradılmasına yönəlib.

Hörmətli Qurbanqulu Məlikquluyeviç, elbəttə, Sizin müdrik rəhbərliyinizle Türkmenistanın durmadan inkişaf etməsini xüsusi qeyd etmək istərdim. Siz öz ölkənizi inamlı inkişaf, sosial həyatın ən mühüm məsələlərinin həlli, dövlətinizin sərhədləri ilə mehdudlaşmayan infrastruktur layihələrinin həyata keçirilməsi yolu ilə iżli aparırsınız. Həm-hüdud dövlətlərde də Sizin investisiya siyasetiniz barədə bilirəm. Bunsuz Lapis-Lazuli layihəsinə bu gün reallaşdırmaq mümkün olmazdı. Mən bilmirəm, bəlkə de çoxları bilmir ki, bu gün Öfqanistandan yüklerin Türkmenistana, Azərbaycana və daha sonra digər ölkələrə çatdırılmasını təmin edən dəmir yolu məhz Türkmenistanın qonşu Öfqanistanda investisiyalara dair müdrik siyaseti nəticəsində inşa edilib. Buna görə də bu gün qeyd etmək istərdim ki, məhz region ölkələri ilə əməkdaşlıqla bizim ümumi-



yanaşmalarımız və həm bizim üçün, həm də qonşularımız üçün vacib məsələlərin həlli tamamilə yeni reallıqlar yaradır.

Siz qeyd etdiyiniz kimi, Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Əminəm ki, Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək. Fürsətdən istifadə edib Sizdən xahiş etmək istərdim ki, qardaş Türkmenistan xalqına ən xoş arzularımı, firavənlilik, inkişaf, sülh və rifah di-

Iəkələrimi

kəmləndirilməsinə istiqamətlənib. Uzun illər ərzində Türkmenistan və Azərbaycan iki müstəqil dövlət kimi ən geniş istiqamətlər spektri üzrə münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər. Qeyd etmək lazımdır ki, ikitərəfli səmərəli əlaqələrin əsasını en yüksək dövlət səviyyəsində quurlan açıq, konstruktiv səmimi siyasi dialoq təşkil edir. Sizinlə mütəmadi görüşlərimiz gedisində siyasi-diplomatik, ticari-iqtisadi, mədəni-humanitar və sair sahələrdə ikitərəfli tərəfdəşliyə dair mühüm mövzular müzakirə edilir. Sözsüz ki, belə əlaqələrin nəticələri iki döv-

**Qurbanqulu Berdiməhəmmədov:
Türkmenistan və Azərbaycan Xəzərin
sülh, mehriban qonşuluq zonasına
çevrilməsinə böyük töhfə verirlər**

çatdırısınız.

Diqqətinizə görə sağ olun.

Prezident Qurbanqulu Berdiməhəmmədov: Məzmunlu çıxışınıza, Türkmenistanın və onun xalqına ünvanlanan xoş sözlerinize görə Sizə təşəkkür edirəm. İndi isə biz Sizin razılığınızla, Türkmenistan ilə Azərbaycan Respublikası arasında mühüm tarixi sənədin imzalanması mərasimine başlayırıq.

XXX

Azərbaycan Respublikası Hökuməti ilə Türkmenistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birge keşfiyyati, işlənilməsi və mənimşənilməsi haqqında Anlaşma Memorandumu imzalandı.

Sənədi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmenistan Nazırı Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov imzaladılar.

XXX

Prezident Qurbanqulu Berdiməhəmmədov:

-Hörmətli İlham Heydər oğlu, ilk növbədə, Sizi və bizim bütün azərbaycanlı qardaşlarımızı tarixi sənədin - Azərbaycan Respublikası Hökuməti ilə Türkmenistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birge keşfiyyati, işlənilməsi və mənimşənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması münasibətə təbrik edirəm. Ölkələrimizin və xalqlarımızın həyatında həqiqətən əlamətdar olan bu hadisə dəstlügün və əməkdaşlığın möh-

lətin hökumət və xarici siyaset idarələrinin sonrakı fealiyyətinin predmetinə çevrilir. Mən bu kontekstdə Türkmenistanın və Azərbaycanın dövlət strukturlarının, yeni Prezidentlər səviyyəsində eldə olunan razılaşmaların icrasına məsuliyyət daşıyan qurumların fealiyyətinin aktivləşdirilməsini məmənnuniyyətlə qeyd etmək istərdim. Bu, öz növbəsində, hər iki tərəfi Türkmenistan-Azərbaycan əməkdaşlığında böyük potensial imkanlardan istifadəyə yönəlmış yeni ideyaların və təşəbbüslerin axtarılmasına və icrasına stimullaşdırılmışdır. İmzallanmış Memorandumun əhəmiyyəti məsələsinə qaydaraq, Sizin diqqətinizi bir daha ona yönəltmək istərdim ki, bu sənəd strateji istiqamətdə - enerji sahəsində Türkmenistan-Azərbaycan tərəfdəşliyində principce yeni mərhələ açır. Bunun üçün zəruri olan hər şey - həm siyasi irade, həm texniki və texnoloji təchizatın yüksək səviyyəsi, yüksək ixtisaslı kadrlar və neft-qaz sahəsində zəngin iş təcrübəsi var. Lakin Xəzər dənizində birge uğurlu fealiyyətin əsas rəhni esrərboyu Türkmen və Azərbaycan xalqlarında mövcud olan möhkəm qardaşlıq telləridir. Burada Xəzər dənizində möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitini yaradılmasına Türkmenistanın və Azərbaycanın töhfəsini və səyini xüsusi vurgulamaq istəyirəm. Məhz bizim iki ölkənin yüksək siyasi və diplomatik fealiyyəti nəticəsində son onilliklərdə Xəzəryanı dövlətlərin mütemadi əsas-

da Zirvə görüşlərinin və digər yüksək forumlarının keçirilməsi mümkün olub, Xəzəryanı ölkələrin indiki və gelecek tələblərinə cavab verən, Xəzər dənizində təhlükəsizlik, iqtisadiyyat və ekologiya kimi mühüm sahələrdə çoxtərəfli qarşılıqlı fealiyyətin əsas parametrlərini müəyyən edən beynəlxalq hüquqi baza yaradılıb. Fikrime, bu, çox cəhətdən Türkmenistan ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın yüksək səviyyəsi və Xəzər problemlərinə aid bütün məsələlərin həllinə bizim yanaşmalarımızın ümumiliyi sayəsində mümkün olub.

Mən Türkmenistan-Azərbaycan münasibətlərinin veziyətini bütövlükdə çox yüksək qiymətləndirirəm, ikitərəfli qarşılıqlı fealiyyətin və tərəfdəşliyin səmərəliliyini və müsbət dinamikasını qeyd etmək istəyirəm.

Hörmətli İlham Heydər oğlu, Sizi bugünkü tarixi hadisə münasibətlə bir daha təbrik edirəm. Size bir daha möhkəm cansağlığı, çoxşaxəli dövləti fealiyyətinizdə geləcək uğurlar, qardaş Azərbaycana sülh, xoşbəxtlik və firavanlıq arzu edirəm. Diqqətinizə görə bir daha təşəkkür edirəm. Əlbəttə, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Heydər oğlu Əliyevə bir daha

dim ki, bugünkü mərasim ölkələrimizin müstəqilliyinin, suverenliyinin, iqtisadi potensialının möhkəmləndirilməsi üzrə çoxlılıq gərgin fealiyyətin nəticəsidir. Bu gün Türkmenistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyaset barədə danişə bilən ölkələrdir. Təəssüf ki, artıq bu gün dünyada beş hallara az-az rast gəlirik. Bizim ölkələrimiz özlərinə tamamilə təmin edən ölkələrdir. Onlar istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istər təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil. Bu ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm sadıqdırlər. Bu, bizi irəliye aparan əsasdır.

Bu gün Türkmenistan və Azərbaycan nisbetən gənc müstəqil dövlətlərdir. Bizim müstəqil dövlətlərə çevrilməyimizdən hələ 30 il keçməyib, lakin bu illər ərzində çox böyük uğurlar qazana bilmışik. Məsələn, bu gün inamlı irəliliyirik, sosial rıfah, iqtisadi inkişaf, qlobal transmili li layihələr sahəsində çox mühüm məsələləri həll edirik. Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmenistana, həm də Azərbaycana inamlı böyük vəsait yarırılar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaq, bizim ölkələrde siyasi sabitliyə əminidirlər, o da bu gün ən mühüm inkişaf amilidir. Sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rıfah, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə getirib çıxarırlar. Bu gün ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaqlıq köklərimiz, ortaqlıq dilimiz, ortaqlıq dinimiz barədə danişarkən, biz, əlbəttə, bütün bu müsbət cəhətləri bələ səmərəli əməkdaşlığa transformasiya etmişik. Beləliklə, bu gün biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamıraq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addim atrıq.

Hörmətli Qurbanqulu Məlikquluyeviç, Sizi təbrik etmək, qardaş türkmen xalqına bir daha ən xoş arzularımı bildirmək. Sizə möhkəm cansağlığı, təşəbbüslerinizdə uğurlar arzu etmək istərdim. Abadlıq, şəhərsalma sahəsində çox böyük səyərlərini de qeyd etmək istərdim. Mən biliyim ki, Siz həm Aşqabadda, həm də digər şəhərlərdə şəhərsalma layihələrinə şəxsən rehbərlik edirsiniz. Buna görə də Sizin dostlarınız, qardaşlarınız kimi Aşqabadda gələndə biz ürkədən sevinirik ki, müasir, gözəl, sakinlər üçün rahat şəhər yaradılıb. Bu, Sizin ölkənin inkişafına yönəlmış çoxlılıq səyərlərinin və öz xalqınızın bağlılığını, ona sədəqətinin nəticəsidir. Sonnda bizim birliyimizi, bir növ təsdiqləyərək Türkmenistanda da aydın başa düşüləcək sözləri demək isteyirəm - yaşasın Azərbaycan-Türkmenistan dostluğu!

Prezident Qurbanqulu Berdiməhəmmədov: Çıxışınıza görə çox sağ olun, qardaş.

Prezident İlham Əliyev: Sağ olun.

söz vermek istərdim. Buyurun, qardaş.

Prezident İlham Əliyev:

-Sağ ol, ezziz qardaş. Artıq qeyd etdik ki, bu gün bizim münasibətlərimizdə tarixi gündür. Əminəm ki, bugünkü imzalanma mərasimi regional əməkdaşlığın inkişafı üçün çox müsbət səmərəye malik olacaq. Siz artıq qeyd etdiniz ki, Xəzəryanı ölkələrin əməkdaşlığı da çox dina mik, qarşılıqlı anlaşma və qarşılıqlı dəstək ruhunda inkişaf edir, bunun nəticəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş etdiriblər. Çoxlılıq uzun diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, həbələ Xəzərin qorunması üzrə birgə fealiyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılışdırılıb. Biz birgə səyələrimizle bundan sonra da xalqlarımıza bu qədər nemətlər bəxş edən bu nadir su hövzəsini qorumaq üçün nə lazımdır. Bu gün imzalanma prosesini müşahide edərək düşünüdüm ki, ecdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar. Necə deyərlər, onların ruhu saddır. Onlar bize görə, iki qardaş xalqın əl-ələ, ciyin-ciyinə birlilikdə inamlı ireliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının geleciyi namına əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin etmələrinə görə qururdu yaradırlar.

Bu gün onu da qeyd etmək istə-



Rusyanın "Moskovski komsolets" nəşrində Azərbaycan Prezidenti Administrasiyasının sektor müdürü Fuad Axundovun "Azərbaycan bütün dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşır" sərlövhəli məqaləsi dərc olunub. AZƏRTAC həmin məqaləni təqdim edir.

X X X

Üçtərəfli bəyanatın imzalanmasından sonra həm Rusiya metbuatının, həm Rusiya oxucu auditoriyasının Azərbaycan və Ermənistan arasındaki vəziyyətə marağı tamamilə aydınlaşdır. Bununla belə, Marina Perevozkinanın "Evin yarısını erməniyə saxlayır, yarısını əlindən alırlar": azərbaycanlıları sərhədboyu işğaldə təqsirləndirirler" və "Ermənistan "Türk çuvalı"ndan qorxdu" sərlövhəli məqalələrində sərhədin yalnız erməni tərəfinin mövqeyini misal çəkildiyi üçün əslində nələrin baş vermesinə aydınlıq gətirək və bunu izah etmeye çalışıq.

Ardıcılıqla danişacaqıq. "Evin yarısını erməniyə saxlayır, yarısını əlindən alırlar": azərbaycanlıları sərhədboyu işğaldə təqsirləndirirler" sərlövhəli birinci məqalədə söhbət Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası prosesindən gedir. "Moskovski komsolets" in müxbirinin həmsöhbəti - Ermənistanın sərhəd qoşunlarının sabiq komandanı Levon Stepanyan müasir dünya üçün maraqlı ve tehlükəli arqumenti misal getirir: "Ermenilər həmişə bu sərhəddən narazı idilər". O, daha sonra danişır ki, indi "onların hərbçiləri (azərbaycanlılar - F.A.) bizim orada qoşunlarımızın olmadığını, yalnız sadə kəndlilərin olduğunu bilərək həyəsizcasına Ermənistan ərazisindən keçir, bununla da sovet sərhədlərini pozaraq, oraya öz bayraqlarını sancır, özlərinin GPS cihazlarını açaraq deyirler ki, bura onların torpağıdır və "Azərbaycana xoş gelmisiniz" lövhələri qoyurlar. Onlar GPS üzrə sərhədləri müyyən edirlər, bu cihaz, bir qayda olaraq həmişə Azərbaycanın xeyrinə işləyir, nəticədə Ermənistan çox böyük ərazilərin itirir".

Bələliklə, "Moskovski komsolets" oxucularını da, cənab Stepanyanın özünü də məlumatlandırmış istərdim: biz də mövcud sərhəddən narazıq. Dəqiq desək, XX əsrin iyirminci illərində Azərbaycanın əzəli torpaqları olan Zəngəzur qanunsuz şəkildə Ermənistana verilib və ölkəmizin ərazisini iki yerə bölərək, Naxçıvanı Azərbaycanın digər ərazilərindən təcrid ediblər. Lakin Azərbaycan dünya arenasında dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın tərəfdarı kimi ardıcıl çıxış edir. Bu isə qarşılıqlı prosesdir. Sərhədləri bəyənib-bəyənməməkdən asılı olmayıaraq. Dünya tarixi sərhədləri güc hesabına "düzəltməyi" arzulayan siyasetçilərin öz xalqlarını hansı belalara sürüklədiyi barədə xeyli nümunələr qoruyub saxlayıb.

Ən əsası odur ki, nə üçün bu mərdiməzar GPS cihazlarının "bir qayda olaraq Azərbaycanın xeyrinə işləməsinə" aydınlıq gətirek. Doğrusu, bu barədə Stepanyan özü də danişir: "Sovet dövründə bu, inzibati sərhəd idi, sonra o, tamamilə formal oldu, belə ki, ətrafdakı ərazilər bizim nəzarətimiz altında idi".

Burada nə qədər sərt və həyəsizcasına səslənse də, bu torpaqların və evlərin tarixi barədə soruşturma lazımdır.

Xatırladaq ki, 1992-1994-cü illərdə Ermənistan sərhədləri, beynəlxalq hüquq və sivil əqləq normalarını dünya arenasında pozaraq, Azərbaycan ərazilərinin 20 faizini, o cümlədən keçmiş DQMV və Ermənistan arasında yerləşən Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarını işğal etmişdi.

Nəticədə, keçmiş sovet sərhədinin bir tərəfində Ermənistan torpaqları, digər tərəfində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları yerləşirdi. Xatırladaq ki, bu rayonlarda praktik olaraq erməni əhalisi yox idi. Azərbaycanlılar isə işğal nəticəsində amansız "etnik təmizləmə"ye məruz qaldılar. İnsanlar qarlı aşırımlardan, sözün həqiqi mənasında, ayaqyalın qaçırdılar, onlarca dinc sakin həle də itkin düşmüş hesab edi-

"Moskovski komsolets" nəşri: Azərbaycan bütün dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşır

ВЧЕРА В 11:18 ПОЛИТИКА

Азербайджан уважает границы и территориальную целостность всех государств

Что происходит на самом деле

ПОДЕЛИТЬСЯ

Интерес и российской прессы, и российской читательской аудитории к ситуации между Азербайджаном и Арменией после подписания Трехстороннего заявления более чем понятен. Тем не менее, поскольку в статьях Марины Перевозкиной "Полдома оставляют армянину, полдома забирают": азербайджанцев обвинили в приграничных захватах" и "Армения испугалась "турецкого мешка" приведен исключительно взгляд с армянской стороны границы, то внесем ясность и постараемся объяснить, что же происходит на самом деле.

lir, onlar, sadəcə, dağlarda soyuqdan donublar.

Nəticədə, erməni tərəfdən sərhədlə bağlı narahatlıq keçirmədilər - onlar neinki torpağı şumlayıb, Ermənistan əhalisinin dolanması üçün tələb olunan məhsulun yarısıni yığır, Vejnəli və Söyüdü yataqlarında qızıl hasıl edir, həm də evlər tikir və sərhədboyu kəndlərə yollar çəkirdilər... İndi isə, Ermənistan mühəribəni ududuqdan, işğal edilmiş ərazilərdən güc hesabına çıxarılmışa məcbur edildikdən sonra sərhədlərin hərənin üreyinin istədiyi kimi deyil, xəritədə qeyd olduğu kimi çəkilməsi vaxtı gelib çatıb. GPS cihazları daha əvvəl işğal olunan sahələrdə sözsüz ki, təkcə Azərbaycanın xeyrinə deyil, həm də bu sərhədləri tanıyan Birləşmiş Millətlər Təşkilatının xeyrinə göstərir. Sərhədlərin GPS üzrə, yaxud köhnə qayda ilə - ensiz taxta və teodolitlə çəkilməsində asılı olmayıaraq, bu, belə olacaq.

Ölbtətə, bu, her şeydən əvvəl, bu gün evləri və bağları "düşmənə qalmamaqdandır" və vurub yandıran sərhədyanı sakınlərin özleri üçün ağırli prosesdir. Bəs indiki ev yiyələri orada nə vaxtdan yerləşib? Bəs daha əvvəl orada yaşayınanlar aqibəti necə olub? Bu, xoşagelməz suallardır, bu suallara cavab vermədən hazırlı sərhədboyu rayonlarda nə baş verdiyini başa düşmək olur.

"Ermənistan "Türk çuvalı"ndan qorxdu" məqaləsindəki "qaranlıq yerlər"ə eynilə aydınlıq getirmək vacibdir. Həmin məqalədə Marina Perevozkinanın həmsöhbəti - Ermənistanın Demokratik partiyasının sədri Aram Sarkisyan kommunikasiyaların açılması kimi humanitar addımın Ermənistanda nə üçün "birmənali" qarşılanmadığını şərh edərək deyir: "Vəd etmək (Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistandan Azərbaycan ərazisi vasitəsilə Rusiyaya tranzit alacağı barədə vədi - F.A.) və reallıq ayri-ayrı məsələlərdir. Hətta sovet vaxtı Ermənistandan gəlib Naxçıvandan keçən qatarlara daş atıldılar, qatarlar şüşələri sınnmış vəziyyətdə gelirdilər. Eyni hal Azərbaycanda da baş verirdi. Hətta Ermənistanda zəlzələ zamanı, oraya humanitar yükler gedən zaman bu, belə idi". Ümumiyyətlə, sanki "bizim tarixi yaddaşımız türklərin sözünə inanmağa imkan vermir".

Almanların və fransızların özlerinin qan yaddaşı ilə necə rəftar edərək, Yelisey sazişi bağlamalarından və SSRİ-nin ən iri xərici ticarət tərəfdəsi olan AFR-le necə hərəkət etməsi barədə istehzali suallar verme-

Gülünc vəziyyət yaranmışdı: SSRİ yollar naziri Nikolay Semyonoviç Konarev 24 saat fasılə ilə "Vremya" programına iki dəfə müsahibə vermişdi.

Əvvəlcə yoldaş Konarev bəyan etmişdi ki, qatarlar Azərbaycan dəmir yollarında daş-qalaq edilir, lakin Bakıda göznlənilən hiddətdən sonra o, növbəti müsahibəsini verdi. Dəmir yolu Azərbaycana məxsus olduğunu, lakin Ermənistan ərazisi ilə keçidiyi izah etdi. İndi isə cənab Sarkisyan eynilə bu cür nağıllar danışır.

Onu da xatırladaq: Ermənistan və Azərbaycan arasında davam edən münaqişənin bütün 30 ili ərzində Yerevanda 1988-ci ilə olduğu kimi "blokada"dan şikayət edirdilər. Halbuki, dəmir yollarının "açarları" həmin dəmir yollarının 150 kilometrini işğal etmiş Ermənistan özündə idid. Sərhədləri tanımaq və qoşunları özge, yeni işğal edilmiş Azərbaycan torpaqlarından çıxarmaq kifayət idi. BMT Tehlükəsizlik Şurasının dörd qətnaməsi də bunu tələb edirdi. Lakin Ermənistan könüllü şəkildə bunu etmedi.

Bununla belə, bu gün ikinci Qarabağ müharibəsindən sonra, Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanat regionun bütün ölkələrinə kommunikasiyaları blokadadan çıxarmaq, sözün həm məcazi, həm də həqiqi mənasında yeni yollar açmaq fərsəti verir. Ermənistanın Suxumi vasitəsilə dəmir yolu açmağa nail olmasına, yeni "istiqamətlər" qurmaq və öz logistik problemlərinin həlli yollarını axtarmağına heç kəs qadağa qoymur.

Lakin bunu yadda saxlamaq vacibdir: nə yaxşı ki, yaxud da təessüf ki, ölkələr öz ünvanlarını dəyişmir. Kiminsə xoşuna gəlsə də, gəlməsə də Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə yerləşir. Belə vəziyyətdə Ermənistanda "şlaqbamu endirmək" və izolyasiyada qalmağı arzulayan, "Türk çuvalı" və s. bəredə mühəkimələr yürüdənlərin mövcudluğu, sadəcə olaraq, şok təsiri başlışlayır. Çünkü əslində, bu gün Ermənistən özünün olduğu "çuval"ın ağızı içəridə bütün qonşuları ilə olan sərhədlərdən hələ də xoşu gəlməyen kəslər tərəfində dərtləb bağlanır.

"Azərbaycanın vəzifəsi 2030-cu ilədək ölkənin ÜDM-sini iki qat artırmaqdır"

Azərbaycanın vəzifəsi 2030-cu ilədək yeni 10 illik inkişaf planına uyğun olaraq ölkənin ÜDM-sini iki qat artırmaqdır. Bu isə orta illik iqtisadi artım tempi 7 fazə bərabər olmasını tələb edir. SİA-nın məlumatına görə, bunu "Bloomberg"ə müsahibəsi zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bu il Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulması üçün 2,2 milyard manat (1,3 milyard dollar) ayrılaçaq:



"Koronavirusun yayılması və Azərbaycanın daha əvvəl işğal altında olan əraziləri üzərində nəzarəti bərpa etdiyi Ermənistandan müharibə nəticəsində yaranan tənəzzüldən sonra bu il Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir". Onun sözlərinə görə, ümumi daxili məhsulun 2020-ci ildə 4,3 faiz azalmasından sonra 3,4 faiz artması proqnozlaşdırılır: "2021-ci il üçün proqnozlarımız Beynəlxalq Valyuta Fondu və Dünya Bankının proqnozlarına nisbətən daha optimistikdir".

M.Cabbarov qeyd edib ki, Dünya Bankı bu il Azərbaycanda iqtisadi artımı 1,9 faiz, BVF isə 2 faiz proqnozlaşdırır: "Artımın ölkədə bazar ertəsi başlayan uğurlu vaksinasiya programından asılı olmasına baxmayaraq, biz Azərbaycan iqtisadiyyatının rifahı üçün vacib olan digər səhələrə də çox inanırıq".

Onun sözlərinə görə, keçmiş Sovet İttifaqında üçüncü en böyük neft istehsalçısının iqtisadiyyatı 2016-ci ildən bəri ilk dəfə keçən il azaldı. Buna isə epidemiyə fonunda izolyasiya tədbirləri və neftin qiymətinin düşməsi səbəb oldu. Nazir bildirib ki, müharibədən sonra "yeni geosiyasi reallıq" Azərbaycanda artımın və əhalinin məşğulluluğuna əhəmiyyətli dərəcədə kömək edəcək.



Aİmanyanın "Freitag.de" nəşrində həmyerlimiz Asif Məsimovun "Bakıda Qara Yanvar" sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 31 il bundan əvvəl sovet qoşunlarının Bakıya yeri-dilməsindən bəhs edilir. Bildirilir ki, bu hadisə nəticəsində 147 nəfər öldürülüb, 744 mülki şəxs yaralanıb. Müəllif yazır ki, ittifaq respublikasının paytaxtında sovet qoşunlarının töretdiyi amansız qətlam azərbaycanlıların yaddaşına Qara Yanvar kimi həkk olundu. Bu hadisə Azərbaycan sakinlərinin şüurunda dö-nüşə çevrildi və onların müstəqilliyə olan səy-lerin əvvəlcəndən müyyəyən etdi. Müəllif qeyd edir ki, bu gün 20 Yanvar azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. Bu gün azərbaycanlıların ədalətə və azadlığa ümidi-ni, həmçinin xalqın zülmə qarşı və müstəqil-lik uğrunda mübarizəsinə tecəssüm etdirir.

Polşanın "Rzeczpospolita"
qəzetində 20 Yanvar
faciəsinin 31-ci ildönümü
ilə əlaqədar məqalə
dərc edilib

Polşanın "Rzeczpospolita" qəzetiinin internet səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar məqalə dərc edilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşunaslıq İnsti-tutunun Qafqaz siyaseti şöbesinin müdürü, ta-rix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin müəllifi olduğu məqalədə Qanlı Yanvar faci-əsinin tarixçəsinə toxunularaq bildirilir ki, qə-renfil dünyada sevgi rəmzi sayılsa da, Azər-baycanda bu, belə deyil. Azərbaycanlıların yaddaşında yanvar ayı qırmızı və qara rəng-lərle xatırlanır, qərenfil isə bu ölkədə matem rəmzi hesab edilir. Bunun səbəbi 1990-ci il yanvar ayının 20-də əsasən erməni əsgərlə-rindən komplektəşdirilmiş Sovet İttifaqı hərbi hissələrinin Azərbaycanda dinc ehaliye, sivil insanlara qarşı töretdikləri qanlı qırğınlardır. Bakıdan başlanan qırğınlar sonradan ölkənin digər şəhərlərində də davam edib. Sovet or-duzu tərefindən tekə paytaxt Bakıda 147 mülki şəxs öldürülmüş, 744 nəfər xəsəret al-mış, 841 nəfər sovet tehlükəsizlik orqanları tərefindən həbs olunmuş, 200 ev, təcili tibbi yardım maşını da daxil olmaqla, 80 avtom-aşın yandırılmış ve dağıdılmışdır.

Məqalədə SSRİ rəhbərliyinin məkrli məq-sədləri ifşa olunur: "20 Yanvar hadisələrini töretməklə SSRİ rəhbərliyi Azərbaycanda XX əsrin 70-80-ci illərində başlayan milli azadlıq hərəkatını boğmaq məqsədi güdürdü. Bu dövrdə ittifaqın digər respublikası olan Ermə-nistan SSR-in Azərbaycana qarşı təcavüzkar hərəkətləri, Azərbaycan ərazilərinin qanunsuz və beynəlxalq hüquq zidd olaraq ələ keçir-mək cəhdləri təbii olaraq azərbaycanlıları hiddətləndirdirdi. Xalq SSRİ rəhbərliyindən bunun qarşısının alınmasını gözləyirdi".

Məqalədə, eyni zamanda, Azərbaycanın ümummilli lider Heydər Əliyevin və Azərbay-can Respulikasının Prezidenti İlham Əliyevin həmin qanlı hadisələr zamanı daim Azər-baycan xalqının yanında olduğunu qeyd edilir: "1990-ci il yanvarın 21-de Azərbaycanın Moskvadakı nümayəndəliyi öündə izdiham toplanarkən də Heydər Əliyev fəvqələdə cə-sərat nümunəsi göstərmış, nümayəndəliyə yola düşmüş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı töretdiyi bu antihumanist faci-əni qınamışdı. Həmin ağırlı-acılı günlərdə tek-cə ümummilli lider Heydər Əliyev deyil, ümumilikdə, ağır məhrumiyyətlərə düber edilmiş Əliyevlər ailəsi, o cümlədən Azərbaycan Respulikasının indiki Prezidenti İlham Əliyev fəvqələdə cəsərat nümunəsi nümayiş et-dirmişdi.

Sonda müəllif bu qanlı hadisənin Azər-baycanın və bir çox dünya ölkələrinin tarixin-de oynadığı mühüm roldan danışaraq bildirir: "Beləliklə, 1990-ci il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya hücum Azərbaycanın tarixində artıq süquta uğramaqdə olan SSRİ-nin rəhbərliyi tərefindən öncədən düşünül-müş və planlaşdırılmış cəza aksiyası idi. Lakin bu cəza nəinki Azərbaycan xalqının müstəqillik ezməni qırmadı, əksine imperiyanın süqtunu daha da sürətləndirdi. SSRİ-nin sü-

Dünya mətbuatı Qanlı Yanvar faciəsindən yazır

Alman nəşri Qara Yanvar haqqında məqalə dərc edib

der Freitag
Die Wochenzeitung

Schwarzer Januar von Baku

20.01.1990 Vor genau 31 Jahren marschierten sowjetische Truppen in Baku ein und verübten dort ein Massaker, wie es den Aserbaidschanern noch lange im Gedächtnis bleiben wird.

Asif Masimov | Community

Tellern:
Bei diesem Beitrag handelt es sich um ein Blog aus der Freitag-Community

Januar 1990: Vor genau 31 Jahren marschierten sowjetische Truppen in Baku ein und verübten dort ein Massaker, wie es den Aserbaidschanern noch lange im Gedächtnis bleiben wird. Die sowjetischen Truppen nahmen dabei sowjetische Bürger der Republik Aserbaidschan unter Beschuss und agierten somit gewalttätig gegen ihr eigenes Volk. Während dieser tragischen Nacht am 20. Januar 1990 mussten nach unterschiedlichen Angaben zwischen 131 bis 170 Zivilisten ihr Leben lassen und weitere 744 wurden verletzt. Die sowjetische Regierung, darunter zählte zu diesem Zeitpunkt auch Michail Gorbatschow, rechtfertigte den Gewaltakt mit der Verteidigung

Giornale Diplomatico
QUOTIDIANO ONLINE DI INFORMAZIONI E OPINIONI

AZERBAIJAN: WEBINAR AMBASCIATA PER COMMEMORARE "GENNAIO NERO"

19-01-2021 14:53 - Ambasciate

Nagorno Karabakh tra Armenia ed Azerbaijan da parte del governo sovietico. L'attacco portò all'uccisione di 147 civili azerbajgiani e al ferimento di circa 800. Il rapporto di Human Rights Watch sul "Gennaio Nero in Azerbaijan" recita che "In effetti, la violenza usata dall'esercito sovietico nella notte tra il 19 e il 20 gennaio era talmente sproporzionata rispetto alla resistenza offerta dall'Azerbaijan, da costituire un esercizio di punizione collettiva". Per commemorare gli eventi tragici della notte tra il 19 e il 20 gennaio 31 anni fa, l'Associazione Azerbaijan Italia Unione, in collaborazione con l'ambasciata della Repubblica dell'Azerbaijan in Italia, ha organizzato la videoconferenza "Gennaio Nero – Il prezzo della libertà", a cui hanno preso parte l'ambasciatore Mammad Ahmadzadə; il prof. Daniel Pommier Vincelli della

KYIVSTAR

БЕЛАРУСКАЯ ПРАВДА

Поиск

Азербайджан переживает годовщину кровавого января

20.01.2021 В мире 0 5

прошел 31 год со времён событий 20 января 1990 года, которые вошли в историю азербайджанского народа как трагедия кровавого января».

рский акт терроризма, осуществленный чной машиной бывшего Советского Союза против народа Азербайджана, всегда останется черной страницей в истории цивилизации, как один из наиболее

Belarus saytında 20 Yanvar faciəsinin ildönümüne dair məqalə dərc edilib

Belarus metbuatında 20 Yanvar faciəsi-nin ildönümüne dair məqalə dərc edilib. AZƏRTAC xəbər verir ki, "Belaruskaya Prauda" saytında dərc edilən məqalədə ölkəmizin Belarusdakı səfirlərinin 20 Yanvar faciəsi ilə bağlı təqdim etdiyi faktlar, təhlillər yer alıb. Məqalədə qeyd olunur ki, Azərbaycan xalqı-nın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 31 il ölü. Keçmiş Sovet İttifaqının hərbi maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri kimi əbədi tarixin qara səhifəsi olaraq qalacaq. Həmin gün sovet hərbi bir-leşmələri qonşu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə etiraz olaraq küçələrə çıxan mülki şəxsləri cəzalandırmaq üçün Bakıya və ölkənin bir neçə bölgəsinə qanunsuz olaraq girdi. SSRİ-nin mərkəzi hökuməti Ermənistanın separatçı hərə-kətlərinə sadıq idi. Terror aktı nəticəsində Azərbaycanın yüzlərə gürabsız sakını yaralandı və öldürdüldü.

Məqalədə vurgulanır ki, dünya ilk dəfə olaraq Bakı hadisələri ilə bağlı həqiqətləri Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin dilindən eşitdi. Faciədən dərhal sonra, 21 yanvar 1990-ci ilde Heydər Əliyev həyatını təhlükəyə ataraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getdi və burada sovet rəhbərliyinin Vətən müharibəsinin nəticəsində torpaqlarımızı işğaldan azad etdiyini, Qarabağ həsratımızə son qoyulduğunu və üçrəngli bayraqımızın Şuşa şəhərində ucaldıldığını bildirdiyi qeyd olunub. Səfirin "Vətənin müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarını keçmiş şəhidlərimizin ruhu şaddır, çünki onların qanı yerde qalmamışdır" fikrinə də yer verilib.



Hikmət Babaoğlu: "Dostluq" karbohidrogen yatağıının birgə istismarı tarixi hadisədir

Azərbaycan və Türkmenistan arasında 21 yanvar 2021-ci il tarixində Xəzər dənizində "Dostluq" yatağıının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimşənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması olduqca mühüm bir hadisədir.

Bu ister iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, isterse de bütövlükde regionumuzda yeni tərəfdaşlıq və transitz komunikasiyalarının inkişafı perspektivləri baxımından əhəmiyyətdir. Əslində isə həm de bütövlükde Xəzər ekvatoriyasında yeni tərəfdaşlıq və əməkdaşlıq platforması yarılması ilə əlamətdardır. Məsələ ondadır ki, Türkmenistan və Azərbaycanın dəniz sərhədlərinin kəsişməsində yerləşən bu mühüm karbohidrogen ehtiyatları yatağı çox da uzaq olmayan keçmişdə bəzi mərkezler tərəfindən siyasi istismar mövzusuna çevrilməyə cəhd edildi. Ancaq bu gün "Dostluq" yatağı iki ölkə arasında elə dostluq və qardaşlığın rəmzinə çevirilir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni



Azərbaycan" qəzetiin Baş redaktoru Hikmet Babaoğlu deyib.

Deputatın sözlərinə görə, əslində Xəzər dənizinin bu gün sülh və əməkdaşlıq dənizinə çevirilməsi hələ ötən əsrin 90-ci illərində böyük dövlət xadimi Heydər Əliyev tərəfindən həyata keçirilən neft siyaseti strategiyası ilə bağlıdır: "Xəzərdə iqtisadi maraqların öne çəkilməsi onun militarize edilməsinin qarşısını aldı. Əsrin müqaviləsinin imzalanması isə bu istiqamətdə yeni mərhələ açdı. Xəzər hövzəsinə külli miqdarda investisiyanın cəlb olunması onun təhlükəsizliyini təmin edən tədbirlərlə nəticələndi. Bundan sonra Xəzərin hüquqi statusunun müəyyən

edilməsi istiqamətində intensiv tədbirlər həyata keçirildi".

H.Babaoğlu bildirib ki, əvvəlcə Xəzər dənizinin şimal hissəsinin səthinin bölünmesi ilə bağlı Azərbaycan-Qazaxıstan və Rusiya ilə razılışma əldə edə bildi: "Bundan sonra nehayət 2018-ci ildə Xəzərin hüquqi statusu müəyyən edildi. Beləliklə də Xəzər dənizinin şərqində yerləşən qardaş Türkmenistanla yeni əməkdaşlıq perspektivləri yarandı. Azərbaycan Prezidenti İlham Əliyevin 2008 və 2018-ci illərdə Türkmenistana səfər etməsi eyni zamanda Türkmenistan prezidentinin Azərbaycana səfərləri qarşılıqlı etməda əsaslanan yeni keyfiyyət mərhəlesi yaratdı. Yəni, Azərbaycan Xəzər dənizinin əməkdaşlıq və sülh dənizinə çevirilməsində mühüm enerji strategiyası müəyyənləşdirə bildi və hazırda tərəfdaş ölkələrle birlikdə bunun nəticələrini görür. Nəticələr isə bütün Xəzərtrafi xalqların rifahı və inkişaf üçün mühüm əhəmiyyətə malikdir. Ona görə de "Dostluq" karbohidrogen ehtiyatları yatağıının birgə istismarı ilə bağlı əldə edilən razılışma əlamətdar tarixi hadisə kimi qiymətləndirilməlidir".

Aysel Məmmədova

"Paşinyan insan hüquqlarını pozarkən niyə sərt reaksiya vermədilər?"

""Amnesty International" təşkilatının növbəti yaydığı hesabatda Azərbaycanla Ermənistən arasında eyni paralelin aparılması tamamilə yanlışdır. Onu da qeyd edək ki, bu qurumun, eləcə də digər bir neçə beynəlxalq qurumun Azərbaycana qarşı qərəzli münasibət bəsləməsi, ikili standartlarla ya-naşması yeni deyil. Biz bunu bir çox əvvəlki hesabatlarda da açıq müşahidə etmişik. Azərbaycan dəfələrlə bu hesabatlarla bağlı rəyini bildirib. Bu qurumları hesabatları obyektiv hazırlamağa çağırıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, son bir neçə ilde Ermənistənə insan hüquqları kobud şəkildə pozulub, sabiq prezidentlərə qarşı məhkəmə iddiaları qaldırılıb: "Robert Köçəryan bir müddət həbsdə saxlanıldı. Paşinyan hakimiyyətinin ilk illərində müxalifəti susdurmaq üçün təzyiqdən və həbsdən geniş istifadə edirdi. Bu yolla ona müxalif olanları susdurmağa çalışırırdı. Bu qurumlar Paşinyan insan hüquqlarını pozarkən niyə buna sərt reaksiya vermədilər? Azərbaycanda davamlı olaraq qüsür

axtaran, kiçik bir hadisəni böyük hüquq pozuntusu kimi təqdim edən sözü gedən qurum bu gün Ermənistənə Azərbaycanı eyni-ləşdirir. İnsan hüquqlarını qorumaq öhdəliyi götürən təşkilat özü hər şeydən önce obyektiv və qərəzsiz olmalıdır. Biz bunu görürükümüz? Bu, ikili standartların və qərəzli yanaşmanın növbəti təzahürür. Beynəlxalq hüquq müdafiəsi təşkilatları Ermənistən bir milyondan

artıq Azərbaycan vətəndaşının hüququnu pozanda, onları qətə yetirənde, doğma dədə-baba yurdundan di-dərgin salanda, infrastruktur, məktəb, baxça, xəstəxana və məscidlərimizi dağında niyə keskin reaksiya vermedə? Bele çıxır ermənilərə bunu etmək olar? Təessüf ki, həmin qu-

nunlar qəbul edilib, yeni qurumlar yaradılıb. Prezident Administrasiyasında müvafiq şöbə yaradılıb. Siyasi partiyalar arasında yüksək seviyyədə dialoq və əməkdaşlıq qurulub. Bu təşkilatlar bu irəliliyi və inkişafı niyə görməməzləkdən gəlir və Azərbaycanı Ermənistənə la eynileşdirirlər? Ermənistəndə isə siyasi partiyalar arasında ciddi anlaşılmazlıq və qarışdırma müşahidə olunur. Ancaq bir-birini sat-qıncılıqda ittiham etməklə məşğuldular. Hakimiyət və müxalifə arasında hansısa dialoqdan səhəbat bele gedə bilməz.

Bele olduğu təqdirdə Azərbaycanla Ermənistənə neçə eynileşdirmək olar? Bunun adı qərəzli münasibət və ikili standartlarla məsələlərə yanaşmadır".

Ceyhun Rasimoğlu



rumların həqiqi mahiyyəti budur".

C.Məmmədov əlavə edib ki, son illər Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində ciddi işlər görülüb, böyük inkişafa nail olunub. Yeni qa-



Tramp papağını götürüb Ağ Evi tərk etdi

ABŞ-in hazırkı Prezidenti Donald Tramp yeni seçilen Prezident Cozef Baydenin inauqu-yarıgo, respublikaçı Donald Tramp Endryus herbi bazasında vida nitqi ilə çıxış edib. Yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə saat 18:00) D.Tramp herbi bazanı tərk edib. Qeyd edək ki, öten il noyabr ayının 3-ü ABŞ-da prezident seçimləri keçirilib. Dekabrın 14-ü seçimlər kollegiyası səsvermənin nəticələrini təsdiq edib və ölkənin yeni prezidenti demokrat Cozef Bayden seçilib.

Azərbaycanda artım var: - həm əhalinin, həm də ölünlərin sayında

2020-ci ildə Azərbaycanda dünyasını dəyişənlərin sayı keşkin şəkildə artıb. SİA rəsmi statistikaya əsasən verdiyi məlumatə görə, öten ilin yanvar-noyabr ayları ərzində 61,147 min insan dünyasını dəyişib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz artım deməkdir. 2019-cu ilin 11 ayı ərzində 50,796 min insan dünyasını dəyişmişdi. Müqayisə göstərir ki, öten ilin 11 ayında ölüm sayı 10,351 min artıb. Artımdan sonra hər 1000 nəfərə düşən ölüm sayı 6,7 nəfərə yüksəlib. 2019-cu ildə bu göstərici 5,6 idi. Ölüm göstəricisinin artmasına baxmayaraq Azərbaycanda təbii artım 55,307 min olub. Təbii artım göstəricisi 30,2 faiz azalıb.



Tabutdan boylanan mətbuat...

MƏTLƏB
Metlebsalov@mail.ru

Yadıma gelir, bir neçə il bundan qabaq gənə kimi mətbuatın qarına daraşan "reket jurnalistik" barədə yazmışdım. Heç də uzaq olmayan o zamanlarda mətbuatın mahiyyətini və şərəfini ayaqlar altına salan, əlinə qondarma "jurnalist vəsiqəsi" alıb bəzi rüşvətxor, çirkli məmurların qapısına qonan media düşmənləri bərk müzakirə olunurdu. Belələrinin "krişasi" olan, onlara "dobro verən" qüvvələrin ifşa olunması əvzine, hədəflər bu qüvvələrin "reket jurnalistica"da istifadə etdikləri əxlaq yoxluğu olanların üzərinə tuşlanırdı. Sanki bilərəkdənmi, ya da qələm səbətsizliyi üzündənmi, qəsli şəkildəmi bir çoxları əsas hədəfi yox, bu hədəfin mətbuatı la-kələmək və rüşvətxor məmurlardan pul qoparamaq üçün istifadə etdiyi "reket jurnalistlər" haq-hesab çəkmək yarışına girmişdilər. Sanki ictimai fikri mətbuatı bu günə salanlardan yayındır, "çöl-çöplə" mübarizəyə yönəldirdilər.

Ərinə və namusuna xəyanət üstündə evindən qovulanlar, öz ailəsinə, arvad-uşağına kişi kimi, alın təri ilə çörək qazanmaq əvezinə şərəfsizlik və cinayet yolu seçeneklər dərəşmişdi mediaya. Elələri elə indidə var. Həttədə zamanlılardan fərqli olaraq daha modern üsullarla silahlanan yalançı "jurnalistlər" sosial şəbəkələrdə "partladırlar"...

Amma o ərəfədə Azərbaycan mediasını onlardan təmizləmək üçün heç üstüortülü təşəbbüs belə gözə görünürdü. Belələri vardısa da, səsləri gündəlik mediadan gur gəlmirdi. Bəlkə də o ərəfədə gündəlik media belə təşəbbüsə qapısını bağlamışdı deyənə bele görünürdü...

Məsələ məlumudur. Mətbuatı bu günə qoyanlar da, vaxtı ilə bu prosesdə canfaşanlıq edib, amma bu gün özünü inek südünün rənginə boyamaq, aq qasıq kimi görünmək istəyenlər de məlumudur.

Bu gün isə, medianı bu acınacaqlı durumdan çıxarmaq, artıq mətbuatın funksiyasını əla keçirən və qeyri-pəşəkar şəbəkələrdəki dərəbəyili dayandırıb qaydaya qoymaq, bütün səhifələrini yaradıcı və analitik yazılar əvzina, saytlardakı eyni xəbərlərlə dolduran, yaradıcılıq baxımından yerinde sayan və heç kimin üzüne baxmadığı qəzetləri oxunaqlı hala getirmək, çap mediasından elə də qabağa getməyən, yaradıcılıqdan kasad olan və xəber sürətine görə sosial şəbəkələrə böyük hesabla udusan saytları hərəkətə getirmək ən aktual məsələdir. Mətbati yaradıcılıq ruhunu öldürmədən bu tabut vəziyyətindən qurtarıb neçə irəli aparmaq olar?

Yeni yaradılan Medianın inkişafı Agentliyinin ilkin niyətləri çox aktual və önemlidir. Bu qurum tarixi missiya qarşısındadır. Hədəf məlumudur: Mətbuatı hazırlı tabut vəziyyətindən ayağa qaldırıb dırçəltmək. Məntiq və mahiyyət baxımından çox ağır və möcüzəli məsələdir. Amma geriye də yol yoxdur. Çünkü, media sözün əsl mənasında tabuta uzadılan və mezara əl sallayan vəziyyətdədir. Çünkü media elə hala gəlib ki, artıq quyunun dibində deyil, tabutun dərinliyindədir...

Təqnid etmək, ittiham etmək çox asandır. Bəs çıxış yolu nədir?, buyurun deyim: Jurnalistlərin peşəkarlıq baxımından infarmator kimi ixtisaslaşması, yaradıcı jurnalisticanın öne çıxması, yersiz və et töken təriflərdən, zəhətökən qelib cümlələrdən, şəxsi intriqə ilə nəfəs alan reket tipli yalançı və qərəzli sayt və yazılırdan medianı silib təmizləmek, qəzetlərin mükəmməl analitik materialllara və köşə yazılarına, sayt və agentliklərin sürətli və yaradıcı infarmatorluğa kecidini təmin etmək, insanların mətbuataya böyük inamını bərpa etmək, azad mətbuatın əsas sütunu olan iqtisadi təhlükəsizliyi, reklam bazarını dırçəltmək.

Reklam bazarı və demək pul olmasa, media yenə əlibaxım, peşəkarlıqdan uzaq və iqtisadi baxımdan dilənçi halda sürünen, vəssalam. Müstəqil mətbuat olmadan isə ciddi cəmiyyət formalaşmayacaq. Yene "reket jurnalistlər", dələduzular medianı daha dəhşətli şəkildə başına götürüb gedəcək. Yerlərdə sürünən mətbuatı isə heç kimaya almayıacaq. Heç küçələrdəki itlər də...

Və sonda bir tarixi həqiqəti yada salacan: Sadəcə deb xətrinə və sürü halında yalançı islahat şousuna yol vermək olmaz. Hər şey məntiqlə və ürəkə edilməlidir. Bu gün medianının həqiqi islahatlara ehtiyacı var. Yaradıcı insanların, ürəkdən, qəlbən, bütün varlığı ilə medaya bağlananlarının məkanı olan mətbuat formalaşdırmaq əsas hədəfdir. Yaradıcı insanların qırımdan yenilikçi mediaya kecid. Tabutdan boylanan mətbuatı "əlvida" vaxtı artıq keçir...

Postmüharibə dövründə fəlsəfi və sosial-siyasi biliklərin analizi

Postmühəribə dövrünə qədəm qoyan ölkəmizdə interaktiv təhlil fəlsəfi, sosial-siyasi biliklər sisteminə daha cox ehtiyac duyur. Bunların icarısında mövcud ictimai-sosial enerjiniñ üzə cıxarılması, legitim cəmiyyətin davamlılığı üçün postmühəribə dövrünün tələblərinə dair resurslardan istifadə etməyin analizi, habelə bütövlükdə siyasi sistemin komponentlərinin yeni reallıqlar əsasında dərk edilməsinin formallaşması cəmiyyətimizi düşünürən önəmli problemdir. Bir necə fəlsəfi-sosial-siyasi istiqamət bu problemin təhlilinə zərurət yaradır.

Siyasi lider, dövlət və sivasi sistem

Ölkəmizin ictimai-siyasi həyatında hazırkı dürüm elə bir mərhələnin təsnifatının öyrənilməsini zəruri edir ki, o müasir siyasi sistemlərin və milli dövlətlərin təcrübəsinə yeni bir istiqamət getirib. Cünki, dövlətin həyata kecirdiyi strategiya cəmiyyətin ictimai-siyasi tələbatlarını təmin edirən onun növbəti mərhələ üçün dayanıqlı, legitim sosial münasibətlərə yol acan yeni tələblərin effektivliyinin analiz edilməsi zərurəti yaranır. Bu baxımdan postmühərabə dövründəki ictimai-sosial tələbat Azərbaycan reallıqlarındakı yeniliklərin elmi təhlilini öne cəkməkdədir. Məsələn, biz hesab edirik ki, dünyada cox nadir ölkələr tapmaq mümkündür ki, mühərbi şəraitində yaşayıb, işğala məruz qalıb, müstəqilliyini tamamilə cox ağır siyasi vəziyyətdə əldə edib, lakin qısa tarixi zaman kəsiyində hüquqi dövlətin və vətəndaş cəmiyyətinin bərqərar olmasının əsaslarının hakimiyyət ilə harmoniyasını formalaşdırıb. Bu, dayanıqlı sosial strukturun, cevik idarəcilik formasının, dövlətin malik olduğu siyasi-hüquqi potensiala söykənməsindən qaynaqlanırsa o biri tərəfdən cəmiyyətdə siyasi ideoloji və medəni münasibətlərin möhkəm əsaslarının davamlılığı üçün yeni yanaşmaların olmasını tələb edir. Azərbaycan dövlətinin bu sahədə özünün müeyyənmişdiriyi və uğurla kecdiyi yol vardır. Biz prosesin siyasi-felsefi-sosial mahiyyətini ona görə dərin elmi tədqiqat mövzusu edirik ki, dövlətimiz iqtisadi gücünün tamaile tənəzzülə uğradığı, siyasi yetkinliyin formalaşmadığı, dövlətcilik rüseymlərinin qeyri peşəkarlar tərəfindən dağıdıldığı bir mərhələdən inkişafa yoluna qədəm qoymuşdur. Bele vacib məqamı nəzərə alsaq qısa zamanda tərəqqiye nail olmanın mümkünsüzlüyünü anlamaq hec də cətin deyildi. Azərbaycanın dövlətcilik felsefisinin mahiyyətindəki felsefi, sosial-siyasi analiz bu məsələnin kökündə bir cox ölkələrdən fərqli olaraq intellektin, milli təfəkkür tərzinin dayandığını göstərir. Siyasi liderin xərizması və müdrikliliyi bu gərcəkliyin elmi əsaslarını şərtləndirən amil kimi elmi ictimaiyyatın diqqətini daha cox cəlb etməlidir. Tekcə onu demek kifayətdir ki, vətən mühərabəsinin gedisi zamanı Prezident İlham Əliyev müsahibələrinin məzmunu ilə dünya ölkələrinin səlahiyyət sahiblərinə siyasi güclün legitimliyinin baza prinsiplərini konseptual formada təqdim etdi. O, bununla dünya siyasi sisteminə sübut etdi ki, legitim hökumət öz qarşısındaki vəzifələri siyasi etikaya, siyasi müdrikliliyə istinad etməklə reallaşdırıb ilər. Vətən mühərabəsinin gedişində ölkəmizdə fealiyyət göstərən 52 siyasi partianın 51 -nın dövlətimizin mövcud siyasi konsepsiyası ilə həmrəy olması və hərbi əməliyyatların aparılmasına verilən dəstək siyasi



ideoloji yetkinliğin formalaşmasının göstericisi idi. Deməli, fəlsəfi biliklər sistemi siyasi hadiselerin və proseslerin mahiyyətini, onların qarşılıqlı təsirindən doğan, siyaset və həkimiyət əlaqələrindəki incə bağlılığı yaranan sosial şüur problemlərini öne çıxır. Məsələn, xalqımıza və bütün dünyaya məlum idi ki, Azərbaycan xalqı və dövləti müharibə istəmeyib. Hər zaman dünyada şübhən qorunması üçün mövcud potensalin olduğunu izah və sübut edib. Baş verən hər bir münaqişənin həlli üçün imkanların tükməndiyini, eksine daha çox vasitələrin olduğunu reallıqlar cercivəsində izah edib. Lakin dünyada cərəyan edən mənfi tendensiyalar və bəsət yanşmalar göstərdi ki, bütövlükde bəşəriyyət fəlsəfi, sosioloji biliklər sisteminin dərki prosesindən kenarda idarə olunmaqdadır. Siyasi institutlar və nəzəriyyəciler isə əslində bəşəriyyətin inkişafı namənə fəaliyyətlərində praktik siyasetə sanki təsir etmək gücündə deyillər. Bu zaman haqq ədaləti bərpa etmək, dünyaya həqiqəti anlatmaq üçün müharibə zərurəti meydana çıxır. Azərbaycanın Vətən Müharibəsindəki bəşəriyyətə yönəlik addımı məhz bunun sübutu oldu. Daha konkret desək Azərbaycan sübut etdi ki, dövlətin başlıca və əzəli vəzifəsi xilaskarlıq aktıdır. Həmin xilaskarlıq aktının həyataya keçdiyi hər bir hal isə dövlətin mövcudluğunu təmin edir. Bunun üçün fəlsəfi-sosioloji biliklər sisteminin dərki və ona əməl olunması bəşəri dəyərlərin qorunması üçün gərəkdir. Müharibə və postmüharibə dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyaya etdiyi çağrışlar bu prinsipin anladılması kimi əsaslı konsepsiyanın üzərində qurulmuşdur. Dövlətimizin mümkün imkanların hər birində istifadə edərək səbr və təmkin nümayiş etdirməsi onun bəşəri dəyərlərə olan hörmətindən irəli qəlmisdır.

Güclü iqtisadi siyasetdən dövlətcilik fəlsəfəsinin dərkinə doğru

Yaxın tariximizdən melumdur ki, 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyev dövlətlər arasında iqtisadi əməkdaşlığın strateji konsepsiyasını müəyyənləşdirən, dünyada sülhün əmin-amanlığın qorunmasına yönəlmış qlobal layihələrin təmelini qoymuşdur. Azərbaycanın təşəbbüsü ilə reallaşan iqtisadi əməkdaşlığın nəticələri göstərdi ki, bu müdrik siyaset bəşəriyyətin gelçeyinə xidmət edir, xalqların bir biri ilə əməkdaşlığı fonunda təhlükəli milli münaqışlərin alovlanmasının qarşısı alınır. 30 ildən sonra

postmüharibə dövrünün reallıqları sübut etdi ki, Rusiya və işgəlçi Ermənistan dövləti bir daha Azərbaycanın bu niyyətdən doğan haqq-ədalətin bərpasına yönələn siyasetinin dəstekləməyə məcburdurlar. Qafqaz geopolitikasında tarixən maraqların toqquşması əslində xalqların həyatına cox faciələr getirmişdir. Bu prosesdən netice cıxarmamaq ki mi bəsit tendensiyaları Prezident İlham Əliyev böyük güclərə izah edərkən o hali önə cəkirdi ki, geosiyasi reallıqlardan kənardan iqtisadi dircəliş, mədəni inkişaf, hətta dövlətin mövcudluğunu belə mümkün ola bilməz. Nümunə olaraq deyək ki, Ermənistanın avantürədan doğan siyasetinin ifası nəticə etibarı ilə Azərbaycan həqiqətlərini təsdiq etdi. Cünki Azərbaycanın malik olduğu gücün əsasında real tarixi faktların, Cənubi Qafqazda xalqların istəyini ifadə edən sosial vəziyyətin analizi və mümkün potensial imkanların fəlsəfəsinin dərk edilmesi dayanırıldı. Azərbaycanın apardığı "ağılı mühərribe"nin nəticələri, böyük əməkdaşlıq strategiyasına əslində yeni bir nəfəs getirdi. Avro-Asiya məkanında yeni geosiyasi reallıqların ağlin müdrikliyin üzərində qurulması zərurətini və alternativinin olmadığını sübut etdi. Bu gün acıq həqiqətdir ki, bir çox ölkələri bir-ləşdirən Cənub Qaz Dəhlizi və onun kimi onlarla həyata keçirilən tranzit iqtisadi layihələn Avrasiya ölkələri arasında daim inkişaf edən yeni əməkdaşlıq formatının təməlini qoyub. Avrasiyanın enerji xəritəsini yenidən tərtib edən bu strategiya Azərbaycanın güclü iqtisadi potensiala hesablanmış siyasetinin təzahürü kimi hazırda Cənubi Qafqazın və region ölkələrinin sülh istəklərinin qacılmaz olduğunun təməl prinsipinə cevrlmişdir. Deməli, Azərbaycanın region xalqlarının inkişaf üçün verdiyi tövhənin elmi əsərələri bizim haqqımızın dərki baxımından önem kəsb edir. Azərbaycanın informasiya mühərribəsi. Buxovların sindirılması bəşəriyyətin taleyini həll edir.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində işgalçı Ermenistanın “meğlubedilməzliyi haqqında mifi” dağıdaraq işgal dövründə yaradılmış mühəndis-istehkam qurğularını məhv etdi. Müharibə qanunlarında hümanizm prinsiplerinin qorunmasına əməl edən ordumuz malik olduğu gücü və potensialı bütün dünyaya göstərdi. Bu Güc informasiya mühabibəsinin dövlət siyaseti ilə paralel şəkildə həyata keçirmişdir. İlk olaraq Qərb və rus diplomatiyasının Ermənistana himayəçilik etmək, münaqişəni dondurmaq və Ermənistandan apardığı işgalçılıq siyasetinin nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirmək üçün aparılan xristian təəssübkesliliyinin si-

yası oynbazlıqlıdan savayı bir sey olmadığı sübut olundu. Azərbaycanın apardığı informasiya müharibəsi deyərdik ki, məkrli qüvvələrin bu sahədəki siyasi riyakarlığının bütün qatlarını cılpaqlığı ilə üzə çıxardı. Bütün cətinliklərə baxmayaraq qətiyyət və möhkəm siyasi iradənin gücү ilə xalqının xilaskarlığını üzerine götürmiş layiqli siyasi varis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəmir yumruğa köklənmiş mübarizə əzmi bu missiyani uğurla yerine yetirmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi dövrde Azərbaycan diplomatiya ve hərbi meydanda demek olar ki, tək idi. Respublikamızın ətrafında yaradılmış informasiya blokadası Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına imkan vermirdi. Azərbaycanın haqq işinin yeganə müdafiəçisi kimi Türkiyənin beynəlxalq mövqeləri isə o zaman indiki kimi güclü deyildi. Münaqişəyə qlobal müstəvidə ya-naşan bir sıra qüvvələr isə ikili standartların davamı olaraq vasitəcilik missiyasını öz yaritmaz fəaliyyətləri ilə iflasa uğratmışlar. Beynəlxalq siyasi proseslərdə bu məsələnin gedisi zamanı Azərbaycanın cevikliyi onda idi ki, dövlətciliyin formalasdırılması ilə ya-naşı müasir və qüdrətli milli ordunu forma-laşdırmaqla hərbi müstəvidə haqq ədalətin temin edilməsinə nail oldu. Bununla belə, onilliklərdir ki, qeyd etdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq hüquq normalarına sadıqlik nümayiş etdirərək münaqişənin sülh yolu ilə, diplomatik danışqlarla nizamlanmasına daha cox çalışmışdır. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 10-da gecə saatlarında Azərbaycan xalqına müraciətində elan etdiyi Böyük Qələbə xəberi əslində diplomatiya və hərbi gücün birliyinin sarsılmazlığının sübutu idi. Bu mühüm tarixi məqamda siyasi-ideoloji cəbhənin informasiya müharibəsi ilə vəhdətini acıqca görmək mümkün olduğu kimi, hərbi əməliyyatlara professional rəhbərliyin ədalətli Vətən müharibəsindəki rolu da dünya tarixine düşəcək yeni bir nümunə oldu. Prezident İlham Əliyevin Azərbaycanın Vətən müharibəsində xalqa müraciətləri və xarici ölkələrin müxtəlif televiziya kanallarına, informasiya agentliklərinə verdiyi dərin məzmunlu müsahibələr özünün siyasi mahiyyəti, hərbi-strateji hədəfləri və səfərberlik ruhu etibarilə böyük bir ordunun gücü qədər təsirli olduğu danılmaz həqiqətdir. Cünki, bütün müraciətlər birləş, vətənpərvərlik və milli həmrəylilik üçün ən güclü səfərberlik vasitəsi-ne cevrilmişdi. Müsahibələrdə səslənən bəyanatlar hətta xarici ölkələrdə qərezli həm də fərqli mövqelərə malik olan televiziya kanallarına, informasiya agentliklərinə Azərbaycanın ədalətli mövqeyinin sübutu olunması onların fəaliyyətindəki ikibaklı və qərezli yanaşmaya sədd cəkdi. Dövlətimizin siyasi-hərbi mövqeyindəki haqq ədalətin mahiyyətini beynəlxalq birliyə aydın və sərrast izah edərkən həmin bəyanatlar Ermənistən işgalçılıq siyasetinin əsl təcavüzkar mahiyyətini açıb göstərən və ifşa edən ən kəsərlə silaha çevrildi. Biz hesab edirik ki, dünyanın gözü qarşısında işgalçılıqlıdan məqlubiyətə düşər edilmiş Ermənistana tarix səhnəsində bundan sərrast dərs ola bilmez. Bu tarixi hadisələrin ətrafı üçün əsl tarixdir.

Moskva görüşü: Azərbaycan regional təhlükəsizliyin garanti kimi

2021-ci ilin yanvar ayının 11-də Moskva-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermeni-

Postmühərəbə dövründə fəlsəfi və sosial-siyasi biliklərin analizi

tanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərefli görüş geosiyyasi vəziyyətin tənzimlənməsində yeni diplomatik mərhələ olaraq qiymətləndirilməlidir. Görüş həm noyabrın 10-da imzalanmış 9 maddədən ibarət sənəddə əksini tapan strateji prinsiplərin bir daha təsdiqi və qəbul edilməsi, həm də məhz həmin prinsiplər əsasında regionda sabitlik və təhlükəsizlik məsələlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməsi tam əsaslıdır. Cünki üçtərefli bəyanat regionda bütün iqtisadi və neqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan prioritətləri özündə etibarlı təhlükəsizliyi xidmet edir. Prezident İlham Əliyevin regionun gələcəyini düşünürək dən növbəti dəfə bildirdiyi kimi: "Bu gün imzalanan bəyanat bizim niyyətlərimizin reallığına xidmet edir. Ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi neqliyyat kommunikasiyalarının bərpasına aiddir. Belə əməkdaşlıq təkcə regionun iqtisadi inkişafına deyil, dinamizme təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəkdir. Ona görə ki, neqliyyat-kommunikasiyaların açılması Azərbaycan, Türkiye, Ermənistən, Rusiya xalqlarının mənafelərinə xidmet edən amildir. Bunların şəhər edərkən dövlət başçısı daha önemli məqama diqqət cəkər deməşdir: "Əminəm ki, qonşu ölkələr də bizim regionda neqliyyat dəhlizlərinin və neqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına feal qoşulacaqlar. Həmçinin dövlətlər arasında iqtisadi və regional əməkdaşlıq məsələlərinin nəzərdə tutan yeni bəyanatın qəbul olunması da təsdiqlədi ki, regionun gələcəyi məhz perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, bölgədəki vəziyyətin inkişafına dair tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və neqliyyat-kommunikasiyaların açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərefli işçi qrupun yaradılması barədə razılıq əldə etmişlər".

Hesab edirik ki, bu əməkdaşlıq cərcivəsində ən mühüm məsələlərdən biri 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistənən ərazisindən həyata keçirilən daşımaların təşkilinə dair qrafikin hazırlanmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın bir-leşdirən dəhlizin yaradılmasını və muxtar respublikanın blokadadan çıxarılmasını nəzərdə tutduğu üçün mühüm geosiyyasi əhəmiyyət kəsb edir. Digər tərəfdən açılacaq kommunikasiya xətləri "Şərq-Qərb" neqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Azərbaycanın öz eksklavi olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Türkiye ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqitsadi əhəmiyyəti artacaq. Bununla həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən neqliyyat-kommunikasiya imkanları reallığa əvəlmiş olur. Qeyd etməliyik ki, regiondakı bütün neqliyyat-kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası yolu ilə bölgədə sülhə və sabitliyə nail olunması ideyası məhz Azərbaycanın mövqeyi kimi Prezident İlham Əliyev tərəfindən hələ müqavilə dövründə dəfələrlə səsləndirilmişdir. Üçtərefli görüşdə bu məsələlərə dair razılığın əldə olunması danişqıslar prosesindeki Azərbaycanın mövqeyinin bilavasitə təsdiqi idi. Ermənistən müxalifətinin və Rusiyadakı erməni lobbisinin Azərbaycanın təşəbbüslerinin qarşısını almaq cəhdəri ənənəvi olaraq regionda terror-cu rejimin əməllərinə haqq qazandırmaq məhiyyəti daşıyır. Görüş Azərbaycanın maraq-

ları çərgivesindən kənara çıxmayaq Azərbaycanın Qəlebəsinə kölgə salmağa, lekə yaxmağa çalışın anti-Azerbaycan dairelərinin və ölkəmizdəki radikal müxalifətin təmsilcilişinin cəhdlerinin əhəmiyyətsizliyini bir daha ortaya qoysu. Faktiki olaraq, Moskva görüşü Azərbaycanın növbəti diplomatik uğuru, Ermənistən isə fiaskosudur. Rusiya XİN başçısı görüşün təfərruatlarını şəhər edərkən Azərbaycanın mövqeyini bir daha təsdiq etmiş oldu. O, deməşdir: "Moskvanın Dağılıq Qarabağın müstəqilliyini tanımaq və bölgənin Rusianın tərkibinə daxil edilməsinə yaxın fikri belə, heç vaxt olmayıb. Dağılıq Qarabağın Rusianın tərkibinə daxil edilməsi kimi ekzotik teklife gəldikdə isə onu demək istəyirəm ki, Qarabağın müstəqilliyi heç bir dövlət tərəfindən, o cümlədən Ermənistən tərəfindən tanınmayıb. Bizim buna yaxın fikrimiz belə, olmayıb. Biz hesab edirik ki, regiondakı problemlər bölgə ölkələri, ilk növbədə Azərbaycan və Ermənistən arasında həll olunmalıdır. Rusiya regionda təhlükəsizlik, stabillik və sülhün təmin olunmasına xidmət edən belə bir yolun tapılmasına yardım etməyə hazırlırdı. Biz hesab edirik ki, əvvəlki illərdə fərqli olaraq Rusianın Cənubi Qafqaza dair geosiyyasetindəki son yanaşmalar Azərbaycanın bölgəyə getirdiyi yeni reallıqlardan qaynaqlanmışdır.

Post mühəribə dövrünə aid vəzifələr

Bu gün Cənubi Qafqaz Azərbaycanın gürcü ilə təhlükəli beladan xilas edilmiş, Vətən Müharibəsindəki Qələbə sabitlik, sülh, və təhlükəsizlik üçün region xalqlarına böyük fürsət yaratmışdır. Azərbaycan əzəli torpağı olan Qarabağ həmisi olduğu kimi vətəndaşlarımızın ləyaqət və sülh içinde, azərbayanlı və erməni icmalarının yanaşı yaşaması şəraitində özünün çıxəklənən, təhlükəsiz əraziyi kimi görür. Biz gələcək hədəfləri düşünərkən siyasi liderin nüfuz məsələsini bu prosesdə həm yeni inkişafın memarı həm də sülhə qarant olaraq fəlakətlərin qarşısının alınmasında əsas amil olduğunu fərqləndirik. Cünki Azərbaycanın iradəsi ilə artıq geosiyyasi reallıqlar dəyişib. Bu təkcə ölkəmizdən deyil bütün regionun siyasi vəziyyətine təsir edib. Ermənistən da daxil olmaqla indiyədək heç bir dövlətin "Dağılıq Qarabağ Respublikası"nı tanıtmaması ona göredir ki, Azərbaycanın gücü siyasi liderinin iradəsi ilə sübut olunmuşdur. Bu irade göstərdi ki, bundan sonra regionda sülh məhz Azərbaycanın və Türkiyənin apardığı ədalətli siyasetlə tənzimlənəcək. Türkiyə Prezidentinin "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" kimi tarixi keləmi bu münasibələrin böyük tarixi və daha da parlaq geləcəyindən xəbər verir. Hesab edirik ki, regional sülhün qorunmasına Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistənə sərhədi olan dünyada yeganə ölkə kimi legitim hüquq var. Cünki, Türkiyə qonşu dövlət olaraq, regionun sabitliyini, təhlükəsizliyini təmin edə bilən və təmin edən, məqsədləri dünya qarşısında çox aydın olan ölkə kimi ən vacib beynəlxalq hüququnun prinsiplərini müdafiə edir. Ona görə de həzirdə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi hələ Paşinyanın Ermənistanda həkimiyətə gelmemişdən əvvəl müzakirə olunan sülhməramlı planda kommunikasiyalara açıq-aydın olan istinadları reallaşdırırlar. Sülh sazişi imzalanandan sonra bütün kommunikasiyalar o, cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əsas hissəsi arasında əlaqənin bərpası bu işin cox

Vüqar Rəhimzadə: Anlaşma Memorandumunun imzalanması Azərbaycanın əhəmiyyətini artıracaq

"**A**zərbaycan tarixən neft ölkəsi kimi tanınır və nüfuz qazanır. Neft sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirən ulu önder Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər Xəzər dənizində yeni yataqların keşf olunmasında, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulmasında və modernləşdirilməsində dördüncü mərhəlesi kimi dəyərləndirilir. Zəngin təbii resurslara, əlverişli coğrafi məskənlərə, eyni zamanda, elmi potensiala malik olan Azərbaycan daim dönyanın diqqət mərkəzində olub. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi, daha dəqiq desək, 1993-cü ildə ulu önder Heydər Əliyevin xalqın təkidlə telebi ilə həkimiyətə qayıdışından sonra neft-qaz sənayesinin tarixində yeni mərhəlenin əsası qoyuldu. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması bir daha bu reallığı təsdiqlədi ki, səyərlərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması fonunda hər bir ölkə öz iqtisadi inkişafını təmin edə bilər. "Əsrin müqaviləsi"nin imzalanması Xəzər dənizinin zəngin sərvətlərindən istifadə üçün dönyanın aparıcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox müsbüm siyasi addım olmuş, bu istiqamətdə ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığı yola açılmışdır". Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzeti-nin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə SIA-ya açıqlamasında bildirib.



V. Rəhimzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin "Xəzər sülh, əməkdaşlıq dənizi olmalıdır" fikrini öncə çəkərək Azərbaycanın xarici siyasetində Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqışasından sonra ikinci əsas məsələnin Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi olduğunu bildirib: "Keçmiş ittifaqın dağılmasından sonra Xəzər regionunda yeni müstəqil dövlətlərin yaranması Xəzərin hüquqi statusunun müəyyən edilməsi məsələsini gündəmə getirdi. Xəzəryəni dövlətlərin su sərhədlərinin müəyyənləşdirilməsi və Xəzərdən istifadə məsələsinin həllinin zəruriyi meydana çıxdı. Xəzərin hüquqi statusu probleminin həll edilməsi ilə bağlı 1992-ci ildən etibarən sahilyanı dövlətlər arasında danışqlar prosesinə başlandı. Uzun illər ərzində 5 Xəzəryəni dövlətin - Azərbaycan, Qazaxistan, Türkmenistan, İran və Rusiyanın Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı ümumi razılığa gələ bilməmələri və yekun Konvensiyonun qəbul olunmaması səbəbindən bu problem Xəzəryəni dövlətlər arasında əsas müzakirə mövzusu olaraq qalırırdı. Azərbaycan Xəzəryəni ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. Azərbaycanla Qazaxistan, eyni zamanda, Azərbaycan, Qazaxistan və Rusiya arasında Xəzər dənizindəki milli sektorların sərhədlərini müəyyən edən razılışa imzalanmışdı. İllər keçidkə İran və Türkmenistanın da mövqeyinin beynəlxalq hüquq normallarına uyğun formalasmasına nail olundu. Xəzəryəni dövlətlər arasında qarşılıqlı kompromis əldə olunması və mövqelərin yaxınlaşması nəticəsində nəhayət, 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı. Artıq ölkəmizin Xəzəryəni dövlətlərlə itirətli əməkdaşlığının bugünkü səviyyəsi göz önündədir. Prezident İlham Əliyevin hər zaman çıxışlarında yer alan bu fikrin xüsusi qeyd etməliyik ki, Azərbaycanın xarici siyasetində region dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. Son illərdə ölkəmizin regional əməkdaşlığındıraq verdiyim davamlı töhfələr bunun bariz nümunəsidir".

Baş redaktor bildirib ki, bu gün Xəzəryəni ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur ki, bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır. Xəzəryəni ölkələrin six qarşılıqlı fəaliyyəti iqtisadi, neqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.

V. Rəhimzadə bu baxımdan 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmenistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə keşfiyyati, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu"nu imzalanmasının tarixi hadisə olduğunu bildirib: "Yatağın "Dostluq" adlandırılmasında ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə səykənməsinin bariz nümunəsidir. Bu mühüm addım iki ölkənin münasibətlərindən yəni bir səhifənin açılmasına səbəb olacaq. Əvvəldə də qeyd etdiyimiz kimi, birgə səyələr qarşıya qoyulan hədəflər yüksək səviyyədə nail olmağa əsas yaradır. "Dostluq" yatağının karbohidrogen resurslarının birgə keşfiyyati, işlənməsi və mənimsənilməsi haqqında imzalanan Anlaşma Memorandumu ölkəmizin neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Azərbaycan son illər tranzit ölkə kimi də mövqeyini möhkəmləndirməkdədir. Bu tarixi hadisə ölkəmizin tranzit ölkə kimi rolunun artmasına da öz müsbət təsirini göstərəcək".

"Hər bir mühüm hadisə Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır" söyleyen baş redaktor bildirib ki, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan tranzit ölkədir, reallaşdırıldığı layihələrə dövlətlər, xalqlar arasında körpü roluna yeni-yeni əlavələr edir. Neqliyyat sektoruna coxmilyardlıq investisiyaların qoyulması Azərbaycanı Avrasiyanın müsbüm neqliyyat və logistik mərkəzlərində birine çevirir: "Əlbəttə, imzalanan Anlaşma Memorandumu iki dost ölkə arasında əməkdaşlıq əlaqələrinin dəha da genişlənməsi üçün yeni perspektivlər açır. Bu fakt bir daha sübut edir ki, regional əməkdaşlığı davamlı töhfələr vərən Azərbaycan beynəlxalq münasibətlər sisteminde yerini və rolunu möhkəmləndirmək bölgədə əsl söz sahibinə çevrilib, etibarlı tərəfdən əsas nüfuz qazanıb. Sənədin imzalanması həm də onu sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. 2021-ci ilde Türkmenistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryəni dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərefəsində bu Memorandumun imzalanması sahilyanı dövlətlər arasında əməkdaşlığın dəha da genişləndirilməsinin bariz nümunəsi kimi dəyərləndirilir".

mühüm hissəsidir ki, Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiya ölkələri ilə quru əlaqəsi yaradılır. O biri tərəfdən isə bu real faktdır ki, özünü iqtisadi və siyasi baxımdan təcrid edən Ermənistən inkişaf yolu yalnız bu əməkdaşlıq qoşulmaqdandır kecir. Necə ki, bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yoluun tikilməsi xalqların mədəni, iqtisadi və siyasi integrasiyası üçün müsbüm vasitəsinə cevirlimədir. Prezident İlham Əliyevin dediyi kimi, "Ermənistən hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışıbmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırımlıdırlar". Bu əməkdaşlıq həm də ona görə qacılmalıdır ki, artıq Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərefli əməkdaşlıq formatı postmühərəbə dövrünün xalqlara rifah üçün neqliyyat və enerji kommunikasiyalarının bərpasını həyata kecirəcək. Bu gün Gürcüstanda 300

mindən cox azərbaycanlı icması vardır. Azərbaycan bütün dövlətlər ilə münasibətləri dini, milli ayrıseckiliye görə yox dünyəvi prinsiplər əsasında formalaşdırımaq kimi dövlət siyaseti həyata kecirir. Postmühərəbə dövründə ölkəmizin davamlı siyasetinin xalqlara rifah gətirəcəyinə artıq hec bir şübhə qalmamışdır.

İlham Məmmədzadə
AMEA, Fəlsəfə və Sosiolojiya
Institutunun direktoru
fəlsəfə elmləri doktoru, professor

Sənan Həsənov
Aparıcı elmi işçi, siyasi elmlər üzrə
fəlsəfə doktoru,
dosent, YAP Fəlsəfə və Sosiolojiya
Institutu üzrə Ərazi
Partiya Təşkilatının sədri



MƏRKƏZİ BANK: Nağd valyutaya artan tələb müvəqqəti xarakter daşıyır

Son günlər valyuta bazarında qıtılıq, ələlxüsus, ölkəmizdə dollar qıtlığı barədə bir sıra mətbuat səhifələrində və elcədə sosial şəbəkələrdə xəbərlər yayılır. Doğrudur, "qara bazarda" qanunsuz mübadilə faktı da hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.

Dolların qanunsuz şəkildə mübadiləsi ilə məşğul olan şəxsin qanunun telebləri ilə mühakimə edildiyi barədə də ictimaiyyətə açıqlanıb. Lakin hansı əsaslar və səbəblərdən asılı olma-yaraq dolların qıtlığı barədə məlumatların, xəbərlərin yayılması ictimaiyyəti maraqlandıran məsələlərdəndir. Məhz bununla əlaqədar olaraq Mərkəzi Bankın mətbuat xidmətindən SIA-ya verilən açıqlamada məsələyə aydınlıq getirilib.

Açıqlamada qeyd olunur ki, Mərkəzi Bankın 12 yanvar tarixli press relizində də qeyd edildiyi kimi, manatın ucuzlaşması ilə bağlı mətbudada və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalasən gözlənti nağd valyuta bazarında tələbi şərtləndirmişdir. Bildirilir ki, məhz bunun nəticəsində 12 yanvar tarixli valyuta hərracında tələb 142,2 mln.dollar təşkil etmişdir.



Həmçinin nəzəre çatdırılır ki, neftin qiymətinin ötən illə müqayisədə artdığını, OPEC+ son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlangıçını və Dövlət Neft Fonduñun əhəmiyyətli məbləğdə transferlərini

nəzərə alaraq, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Mərkəzi Bankın mətbuat xidmətinin açıqlamasında qeyd olunur ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcəkdir.

Həmçinin diqqət çatdırılır ki, valyuta bazarında son günler gedən müsbət dinamika da qeyd olunanları təsdiqləyir. Belə ki, 12 yanvar tarixli valyuta hərracında tələb 142,2 mln.dollar olduğu halda, 14 yanvar tarixli hərracda tələb 100,1 mln.dollar, 19 yanvar tarixli hərracda isə cəmi 66,4 mln.dollar təşkil etmişdir. Beləlikdə, valyuta bazarında müşahidə olunan müvəqqəti xarakterli tələb səngimışıdır. Eyni zamanda vurğulanır ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında stabililiyin təmin edilməsi bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.

İnam Hacıyev

"İşgaldan azad edilən ərazilərin bərpası üçün şirkətlərə lazımi şərait yaradılacaq"

Azərbaycan işgaldan azad edilmiş ərazilərin bərpası üçün bize dəstək göstərmək istəyən Türkiye şirkətləri üçün bütün şərait yaradılacaq. SIA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Ziyad Səməzdədə Bakıda səfərdə olan Türkiye Cumhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimciler Teşkilatının İdarə Heyətinin sədri İlhami Öztürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. Z.Səməzdədə bildirib ki, Milli Məclis qanunvericilik baxımından üzərinə düşən vəzifəni yerinə yetirəcək. Onun sözlərinə görə, Milli Məclis investorlara əlverişli şərait yaratmaq üçün müvafiq qanunvericilik bazasına yenidən baxır.

"Dostluq" "Azəri-Çıraq-Günəşli" dən sonra ən böyük neft yatağı olacaq

Yanvarın 21-də Azərbaycanla Türkmenistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmenistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə keşfiyyatı, işləməsi və mənimşənilməsi haqqında" Anlaşma Memorandumu imzalanıb.

Yatağın "Dostluq" adlandırılmasında iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə səykənməsinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, naqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacaqını anons etmişdi. Buna görə də Memorandumun imzalanması tarixi hadisədir, Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Qeyd edək ki, yatağdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturunu və ixrac kəmərləri vasitəsilə daşınanı.




Yatağın "Dostluq" adlandırılmasında iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə səykənməsinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, naqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacaqını anons etmişdi. Buna görə də Memorandumun imzalanması tarixi hadisədir, Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Qeyd edək ki, yatağdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturunu və ixrac kəmərləri vasitəsilə daşınanı.

Neft Araşdırıcılar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban "İki sahil"ə açıqlamasında bildirib ki, Azərbaycan terminolojisində bu, "Kəpəz", Türkmenistan deyimində isə "Sərdar" yatağı adlanır: "Şükürler olsun ki, uzun illərin fikir ayrılıqlarını bir kənarə qoyub iki dövlət başçısı, o cümlədən hökumətlər "Dostluq" layihəsinə imza atdırılar. "Kəpəz" yatağı adı ilə yanaşsaq, Sovet Azərbaycanında bu, Azərbaycan neftçilərinin keşf etdiyi sonuncu yataq olub. 1990-ci illərin ortasında məlum oldu ki, "Kəpəz" yatağı Xəzər dənizinin sektoral bölməndə düz ortaya düşür. Bir müddət qanunlar çərçivəsində bunun kimə məxsus olması barəsində müzakirələr aparıldı, götür-qoy edildi. XXI əsrə Azərbaycan tərəfi bir neçə dəfə Türkmenistana həmin yatağın birgə işlənməsi ilə bağlı təkliflərini irəli sürdü. Türkmenistana tərəfi əsasən Qurbanqulu Berdiməhemmədovun hakimiyətə gəlindişindən sonra bir neçə dəfə Azərbaycana rəsmi və işgüzar səfərləri olub, cünki bunlar həm ikitərəfli, həm də ki, beynəlxalq görüşlər çərçivəsində baş verib. Eləcə də Azərbaycan tərəfinin də təşəbbüsü ilə birgə layihələrlə bağlı ikiterəfli əla-

qələrin gücləndirilməsi istiqamətində qarşılıqlı səfərlər baş tutub. Yəni, rəsmi Bakı ilə Aşqabad arasında siyasi münasibələr normal olub."

Ekspert vurğulayıb ki, 2010-cu ilin iyul ayından Türkmenistanın Xəzər yataqlarında çıxardığı neft artıq Azərbaycanın əsas ixrac boru kəməri "Bakı-Tbilisi-Ceyhan"la axmağa başladı: "Bu gələcə kimi də axır. Necə ki, Türkmenistana yataqlarında neft var onlar bizim boru kəmərləri ilə axacaq. Cünki dünya bazarlarına en optimal marşrutdur. İkinci də odur ki, bizim şərtlər Türkmenistan tərəfi qane edir ki, onlar 10 ildən artıqdır Azərbaycanla əməkdaşlığı davam etdirirlər. Təbii ki, biz Türkmenistanın xam neftini, o cümlədən Türkmenbaşı neft emalı zavodları kompleksində xam neftdən neft-qaz çevrilən məhsulların bir qismi də Azərbaycanın üzərindən dünya bazarına çıxarıllar, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda Qara dəniz sahilindəki Kulevi neft terminalı vasitəsilə bazarlara çıxarıllar. Yəni, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq olub, inkişaf edib və 2021-ci ilə buna uğurlu bir addımla qədəm qoyuldu. SOCAR-in neft ticarəti ilə məşğul olan törəmə şirkəti "SOCAR Trading" 1 milyon ton əlavə Türkmen neftini Azərbaycan vasitəsilə dünya bazarına çıxarılmış ilə bağlı müqavilə imzalandı. Yəni, ister neft, isterse neft məhsulları olsun, burada bizim əməkdaşlığı var idi. Qeyd edim ki, biz Türkmenistana kiçik bir qismədə neft avadanlığını da ixrac edirik. Ancaq iki ölkənin birgə neft hasilatını həyata keçirməsi həqiqətən artıq əməkdaşlığın yeni tarixi shəhifəsidir ki, başqa ölkələr üçün də örnək olacaq bir məsələdir."



İ.Şaban qeyd edib ki, "Dostluq" yatağı Azərbaycanın müstəqillik illərində yeganə açıldığı neft yatağı olan "Qarabağ"ın yaxınlığında yerləşir. Geoloji quruluşu ona bənzəyir. "Dostluq" yatağında neft-qaz layları mövcuddur. Onun geoloji neft potensialı 50 milyon tondan çoxdur. Həmçinin qaz ehtiyatları da var. Ona görə də həmin yatağın işlənməsi Azərbaycanın mövcud ixrac neft-qaz infrastrukturunu vasitəsilə həyata keçiriləcək. Bu baxımdan da, yatağın işlənməsində Azərbaycanın imkanları çərçivəsində hansı çətinlik olmayıcaq. Bu isə hər iki ölkəyə 30 ildən artıq müddədə, ehtiyat kimi yerin dərinliklərində qalmış karbohidrogen ehtiyatını nəhayət ki, bazarlara çıxarılmış və onun bir əmtəənin deyərə çevriləməsinə imkan yaradır ki, bundan her iki ölkə kapital qazanacaq. Bu kapitalı təbii ki, özlərinin bildiyi kimi, öz rifahlarına xərclənməsinə yardım edəcək.

Həmsəhətimiz qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacaqını anons etmişdi. Memorandumun imzalanması tarixi hadisədir, Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Sənədin imzalanması Azərbaycanla Türkmenistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önemli addımdır. Sənəd, həmçinin Xəzər dənizinin dibinin bölməsi üzrə dialoğun və əməkdaşlığın möhkəmləndirməsinə xidmət edir. Bu lajihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti vardır. Sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər.

Yaqt Ağasəhəqizi



baycanla Türkmenistan arasındada yüksək səviyyədə əldə olunmuş bu razılaşmaya əsasən, bundan sonra "Dostluq" yatağında

olan bu Memorandumun imzalanması artıq reallaşdırı. Bu yatağın birgə işlənməsi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. O da bəlliidir ki, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturunu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Təbii ki, bu da neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq".

E. Səlimov vurğulayıb ki, razılaşmanın əldə edilmesi, eyni zamanda, Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasına möhkəmləndirir və regionda əməkdaşlıq və qarşılıqlı etimad mühitinin gücləndirilməsinə töhfə verir: "Bir maraqlı və diqqətçəkən məqamı da qeyd edək ki, bu il Türkmenistanın təşəbbüsü ilə Xəzəryani dövlətlərin dövlət başçılarının növbəti Zirvə Toplantısı keçirilecek. Məhz belə bir mühüm beynəlxalq tədbir ərefəsində bu Memorandumun imzalanması Xəzəryani dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələndirilir".

Karbohidrogen resurslarının keşfiyyatı, işlənməsi və mənimşənilməsi birgə həyata keçiriləcək: "Maraqlı məqamların biri isə yatağa "Dostluq" adının verilməsidir. Onun bu cür adlandırılması iki ölkə arasında dəstəklenən dostluq, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə səykənməsinin bariz nümunəsidir. Z.Səməzdədə bildirib ki, Milli Məclis qanunvericilik baxımından üzərinə düşən vəzifəni yerinə yetirəcək. Onun sözlərinə görə, Milli Məclis investorlara əlverişli şərait yaratmaq üçün müvafiq qanunvericilik bazasına yenidən baxır".

Deputat qeyd edib ki, Azə-



Təbiətə və insan sağlamlığına qarşı plastik terroruna son

Ekspertlər plastik və polietilen paketlərə qarşı qadağaların tətbiqini alqışlayıv və ənənəvi əvəzedicilərin tətbiqini məqbul sayır

Polietilen paketlərin və plastik qabların istehsalı təxminən 40 il əvvəl başlanıb, lakin bizi onlardan geniş istifadəyə SSRİ-nin dağılmasından sonra başladıq. 90-ci illərdək ekoloji temiz kağız və parça torbalar, şüsha və karton qablar istifadə olunurdu. İndi isə hər şeyi polietilen torbalarda və ya plastik qablarda alırıq. Mağazalarda təklif edilən məhsulların demek olar ki, 99%-i polietilen və plastik qablaşdırılmışdır. Lakin 2021-ci ildən etibarən bu sahədə vəziyyət dəyişir...

Azərbaycanda polietilen və plastik erası başa çatır

Bu il yanvarın 1-dən etibarən polietilen torbaların istifadəsinə qadağa qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, iyulun 1-dən etibarən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngel, qaşiq, biçaq, boşqab və stekanların istifadəsinə qadağa qüvvəyə minir.

Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngel, qaşiq, biçaq, boşqab və stekanların sahibkarlar tərəfindən idxlənilər, istehsalına, həmçinin ticaret, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materialları müsadirə edilməklə, vəzifeli şəxslər 1500 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcək.

Məcəllənin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbəh almış şəxs tərəfindən inzibati tənbəh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar tərədilmesinə görə-inzibati xətanın bilavasitə obyekti olan plastik materialları müsadirə edilməklə, vəzifeli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, bu ildən etibarən Avropa İttifaqı ərazisində də yemək qabları, qəhvə çubuqları da daxil olmaqla birdəfəlik istifadə olunan plastik məhsulların qadağan edilmesi ilə bağlı qanun qüvvəyə minir. Qadağanın tərəfdarları deyir ki, plastiklər okeanların və şəhərlərin zibillərlə çirkənməsinin əsas mənbəyidir, onların həll olunması ilə onillər apara bilər.

Polietilen torbalardan imtina edən ölkələr getdikcə çoxalır

Hər il dünyada 1 trilliona yaxın sellofan torba istehsal edilir. Hər 1 dəqiqədə isə 2 milyon polietilen

torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün təxminen 5-6 yüz il lazım gəlir. Bu torbaların və plastik qabların təbiətə vurduğu zərərin hecmi hesaba gəlməyəcək qədər coxdur.

Qlobal istiləşmənin bir səbəbi də polietilen torbalarla çırıldırılmış təbiət hesab edilir. Cənubi Afrikada sellofan torbalara ironiya ilə "milli çiçək" adı verilib, çünkü ölkənin hər yerində hər addımباşı bu torbalar səpələnib. Banqladeşdə 1988 və 1998-ci illərdə baş verən dağdıcı leysanın nəticələrinin ağır

gözləmek lazımdır: "Bu torbaların və qabların bəzi növlərinin qalıqlarının tamamən yox olması üçün ən az 1000 il lazım gəlir. Bir çoxları düşüne bilər ki, bu paketlər də istehlak edildikdən sonra geri qaytarıla və yenidən istehsal edile bilər. Doğrudur, bu, mümkünür, amma geri qaytarılan torbalar istehlak edilənin 1%-ni təşkil edir, 99% sellofan torba yənə de təbiətə atılır. Ayrıca təkrar istehsalı daha da təhlükəli və zərərlidir".

Sosiooloğun sözlərinə görə, təbiətə atılmış polietilenlər isə çürüməyə başlıqdan sonra etrafa zərərli kimyəvi maddələr yayır və bu maddələr torpağa, suya qarışaraq qida zəncirimizi yavaş-yavaş çırkləndirir: "Denizləri, gölləri, çayları eybəcər hala salır, kanalizasiyaları tixayır, yollarda sellofan torbalar



olmasının səbəbi məhz sellofan torbalarda görülür. Çünkü ölkədəki bütün kanalizasiya xətlərinin qabığını bu torbalar kəsərək suyun sürətli axışını ləngidib. 1998-ci ildən bəri Banqladeşin paytaxtında polietilen torbalar qadağan edildi və alternativ variantlar istifadə edildi.

Karib dənizində isə plastik və polietilen zibillər ucsuz bucaqsız "dəniz" emələ getirib. Hesablamalara görə, dünya okean və dənizlərindeki hər 100 canlıdan 40-nın mədəsində plastik kütə var.

İndi dünya ölkələrində bu prosesi yavaşlatmaq və dayandırmaq üçün müyyən tədbirlər deyilir. İngiltərə, Hindistan, Keniya, Uqanda, Fransa, Amerika, Latviya və bəlkim bir çox ölkələrdə sellofan-plastik-polietilen torbaların istifadəsinə icazə verilmir. Gürcüstan da 2020-ci ildən bu məhsulların qadağan edilməsinə qərar verib.

Sosiooloq: "Bu məhsullar həm insanı, həm təbiəti məhv edir"

"Altay" Sosial-iqtisadi Araşdırma Mərkəzinin rəhbəri, sosiooloq Elçin Bayramlı deyir ki, təxminən 10-15 dəqiqə istifadə etdiyimiz paketlərin təbiətdə bir neçə əsr çürümədiyini nəzəre alsaq, tezliklə qlobal ekoloji böhranın yaranacağı

ucusur. Bu ultrakimyəvi tullantılar suyu, torpağı və havanı zəherləyir. Adı qaydada atıldıqda torpağı, suyu, yandırıldıqda isə havanı zəherləyir. Ən böyük zərəri isə insan sağlamlığına vurur, xərçəngdən tətmiş hər cür xəstilik yaradır".

ASAM sədri hesab edir ki, polietilen paket və plastik qab istehsalı neft və təbii qaz kimi bərpə olunmayan təbii enerjinin get-gedə azalmasına və çirkiliyinə getirib çıxarır. Başqa bir tərəfdən, sellofan torbalar təbiətdə çürümədiyindən onların təmizlənməsi üçün xeyli xərc çəkilir.

Ekoloq: "Bu torbadan saxlanan qidaların vitaminləri məhv olur"

Polietilen torbalardan imtina etdiyimizdən sonra bir alternativə ehtiyacı var, bəs bunu necə etməli? Ekoloq Jurnalıstlər Birliyinin sədri Cəmşid Quliyev deyir ki, daha sərfəli variant elə keçmişdəki kimi kağız və parça torbalardan istifadədir: "Xatırlayırsınızsa, bu torbaların istehsalından əvvəl bazar dükana tor halında hörülülmüş torbalarla, parça torbalara gedilirdi. Dükandan aldığımız ərzaq kağız torbalarda təklif edilirdi. Bir çox sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da polietilen torbalar və plastik qabların istifadəsi qadağan edil



Yazı Azərbaycan Respublikası Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb

tərki biçən qarışqdır, yüzlərlə kimyəvi birləşmənin nəticəsində əldə edilir. Sellofan torbalar insan orqanizmində müxtəlif xəstiliklərin yaranmasına səbəb olur. Xüsusiən də dəri xəstilikləri".

Həkim deyir ki, əger onlardan imtina edə bilmirsinizsə, o zaman onlardan yarananarkən əvvəlcə etiketinə baxın - yeyinti, yoxsa sənaye məhsulları üçün nəzərdə tutulması barede qeyde fikir verin: "Ola bilər ki, istifadə etdiyiniz polietilen torbadan hər hansı qoxu gəlir, rəngi əlinizə çıxır, o zaman torbadan birdəfəlik imtina etmək lazımdır. Yaxşı olar ki, parça, kağız, şüsha materiallardan olan paket və qablardan istifadə edəsiniz".

Sorğu: Əhali bu dəyişiklə bağlı nə düşünür?

Yeri gelmişkən, Sağlam Cəmiyyət Hərəkatı polietilen torbalara bağlı sorğu keçirib, nəticə çox maraqlı olub. Respondentlərə "Aliş-verişdə hansı torbalardan istifadə edirsiniz?" suali ünvanlanıb. Soğruda iştirak edən 49 nəfərdən 44-ü polietilen-sellofan torbalardan istifadə etdiyini deyib, 2 nəfər parça torbadan, 1 nəfər kağız torbalara üstünlük verdiyini bildirib. İştirakçıların 95 faizi sellofan paketlərin və plastik qabların qadağan olunmasına tərəfdar çıxbı.

Daha uzunmürlü və daha sağlam bir vasitə olan parça və kağız torbaların istehsalı üçün o qədər də çox vəsait tələb olunmur. Həm də bunlar birdəfəlik deyil çoxdəfəlik olduğundan israfçılığının və zibləmənin qarşısı alınır, həm də ən əsası sağlamlığımız qorunmuş olur.

Bu barədə dəfələrlə həyecan tabılı çalışıb, ictimai müzakirələr aparılıb, nəhayət ki, bu problem həlliini tapır. Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi) naminə Beynəlxalq Dialoq İctimai Birliyi bu sahədə layihələr həyata keçirib. Təşkilat Azərbaycanda ilk dəfə olaraq bioparçalanan paketlərin istifadəsini reallaşdırır. Adı polietilen paketlərdən fərqli olaraq, bioparçalanan paketlər təbiətə atıldıqda zaman asanlıqla çürüyür və torpağa qarışır. Bu işə hökumət seviyyəsində dəstək verilməlidir.

Lale Mehrali



Hiperaktivlik və diqqət çatışmazlığı sindromu, həyat boyu davam edə biləcək sosial və psixiatrik problemlərə səbəb olan xəstəlikdir. Əsasən həddindən artıq hərəkətlilik, diqqət problemləri və səbirsiz olmaq kimi əlamətlərlə özünü bürüze verir.

Amerika pediatriya assosiyasının verdiyi məlumatə əsasən məktəb dövründə uşaqların 3-5 %-de bu probleme rast gəlinir. Ümumi olaraq ehalinin 5-7 %-i bu problemdən əziyyət çəkir. Bu zaman uşaqlar hərəkətlərinə nəzarət və diqqət etməkdə problem yaşayırlar. “Nə eləsən de yerində dayana bilməyən”, “xəyalpərest”, “düşünmədən hərəket edən”, “unutqan” və sair kimi xarakterizə olunan uşaqlardır. Uşaqlarda və ya genclərdə hiperaktivlik və diqqət çatışmazlığı sindromu teyin etmək üçün əlamətlər 7 yaşından tez başlanmalı və ən azı 6 ay müşahidə edilməlidir.

Bu hal ən çox oğlanlarda müşahidə edilir. Qızlarda isə daha çox diqqət defisiti əlamətləri müşahidə edilir. Bu əlamətlər normal uşaqdə gözləniləndən daha şiddetli olmalıdır. Yəni hər aktiv uşaq hiperaktiv kimi dəyərləndirilə bilmez. Həmçinin bu problem şəraitdən aslı olaraq hem məktəbdə, hem evdə və ya digər yerlərdə özünü bürüze verməlidir.

Məsələn, məktəbdə çox sakit olan uşaq əger evdə çox dəcəldirdə, bu, evdə valideynlə uşaqın münasibətindən aslı olduğu düşünülür. Aktiv uşaqın hərəkətləri uyğun, məqsədə çatmağa meylli və davamı olan hərəkətlər toplusudur. Amma, hiperaktivlik və diqqət çatışmazlığı sindromu olan uşaqlarda belə deyildir. Aile uşağını belə izah edir: futbolda ən çox qaçan uşaq odur. Lakin, uşaq topun arxasiyə qaçırır. Mühit nə qədər qapalı, məhdudlaşdırıcı və diqqət cəməşdiricidirə uşaq da bir o qədər hərəkətlidir.



“Hiperaktivlik” və “Diqqət çatışmazlığı” sindromunda olan uşaqlarda çox maraqlandıqları işlərde (məsələn kompüter oyunlarında) diqqət defisiti müşahidə edilmir. Bu da bəzən valideynlərdə sual yaradır.

“Hiperaktivlik” sindromu və “Diqqət çatışmazlığı”nın səbəbi genetikdir. Valideynlərin və ya müəllimlərin sehvlerindən yaranır.

Hiperaktivlik və diqqət çatışmazlığı sindromunun əlamətlərinə görə 3 qrupa bölə bilərik:

1. Hiperaktiv - İmpulsiv tip uşaqlar;
2. Diqqət çatışmazlığı olan uşaqlar;
3. Kombinə (qarışiq) tip olan uşaqlar.

Hiperaktiv - İmpulsiv tip uşaqlarda həyatın ilk dövrlərində etibarən özünü bürüze vere bilər. Bəzi ailələr həttə bətnədaxili dövrdən bu uşaqların hərəkətlərinin daha çox olduğundan şikayətlənlər.



Diqqət çatışmazlığı olan uşaqlar - ən əsas əlamət düşünməden hərəket etməkdir. Məsələn: söz kəsmək, sual qurtarmadan cavab vermək, topun arxasiyə küçəye qaçmaq, ağılna gələn ilk şeyi demək kimi əlamətlər addır. Tam məlumatlanmamış və ya öyrənməmiş qərar qəbul etməyə çalışırlar. Nəticə etibarı ilə qərarlarında və cavablarında uğursuz olurlar. Bu

“Hiperaktivlik sindromu” və “Diqqət çatışmazlığı” nədir?



Nərimən Əzizova,
K.Fərəcovə adına Elmi-Tədqiqat
Pediatriya İnstitutunun
həkimi və dissertanti, Pediatriya.az
saytının təsisçisi

uşaqlarda zəka və ya ağılda heç bir problem yoxdur amma, səbr çatışmazlığının görə hər zaman problemlə üzləşə bilərlər. Hətta belə problemlə üzləşən ailələrde hirslerinə (əsəblərinə) nəzarət etməkdə çətinlik çəkirlər. Ola bilə ki bu uşaqlar artıq kiçik yaşılarından valideynlərinin qəzəbləri ilə tez-tez üz-üzə gələsinlər. Bu isə gelecekən onlarda şəxsi həyatlarında problemlərə sebəb ola bilər. Həmçinin bu uşaqlarda davranışlarının nəticələrini qiymətləndirə bilərlər. Məsələn: növbəsinə gözləyə bilərlər, paylaşmaqda çətinlik çəkirlər, məglub olmayı qəbul edə bilərlər, istədikləri olmadıqda oyunu yarida qoyub tərk edirlər və ya dalaşırlar. Bu problemlər nəticəsində get gəde dostları tərəfindən kənarlaşdırılmalara, oyunlara qəbul edilməmələr və uşaqın yalqılaşmasına sebəb olur. Bu isə öz növbəsində uşaqda depressiv vəziyyətin ortaya çıxmamasına sebəb ola bilər.

Diqqət çatışmazlığı əsasən məktəb illərində daha çox özünü bürüze verir. Bu uşaqlar siyifdə otura bilmə, diqqətini cəmləmə, qanunlara tabe olma, nizamlı olma, dostları ilə köməkələşmə və yaxşı münasibət kurma kimi vacib olan məqamlarda problemlər yaşayır. “Diqqətini topla” kimi əmrlər vermək bu uşaqlara kömək olmayacaqdır. Verilən dərsi sona çatdırmaqdə əziyyət çəkirlər. Əl yazıları yaxşı olmur, imlada tez səhvleri olur (ya hərf qarışdırırlar ya yaddan çıxır).



“Hiperaktivlik sindromu” və “Diqqət çatışmazlığı”nda müşahidə edilmişdir ki;

Hiperaktivlik və diqqət çatışmazlığı sindromu olanlar:

- * bütün məktəbi yanında qoyanların 32-40 %-ni təşkil edir;
 - * universiteti bitirmələri 5-10 % təşkil edir;
 - * 50-70 %-ində dostları az olur;
 - * 70-80 %-ində iş həyatlarında aşağı keyfiyyət görünür;
 - * antisosial bacarıqlarla maraqlanmaları 40-50% arasındadır;
 - * sıqaret və zərərlər vasitə istifadəsi bu problemdə əziyyət çəkənlərdə daha çox rast gəlinir;
 - * depresiyaya girmə faizi 20-30 % arasında dəyişir;

* şəxsiyyət pozğunluğu 18-25 % arasında rast gəlinir;

* həyatlarını təhlükəyə atmaq və həyatda səhv istiqamət alma halları çox rast gəlinir.

“Hiperaktivlik sindromu” və “Diqqət çatışmazlığı”nda əlamətlər hansılardır?

Aşağıda göstərilən cədvələ uyğun olaraq diaqnoz qoymaq üçün ya iki gruppdan birində və ya hər ikisində yer alan əlamətlərin ən azı 2/3-si (6-dan çox) olmalıdır. Həmçinin əlamət-

cibdir. Valideynlərin maarifləndirilməsi, ailə psixoloji terapiyası, uşaqla psixiatrin möşəl olması, ətrafdakı insanların davranış deyişimi, diqqət-bacarıqların artırılması üçün xüsusi metodlardan istifadə oluna bilinir.

Həkiminiz tərəfindən bu problemi aradan qaldırmak üçün müxtəlif dərman preparatları (stimulantlar) təyin oluna bilinər. Hiperaktivlik və diqqət çatışmazlığı sindromunda uşaq müalicə edilmədikdən geləcəkdə hər zaman problemlər çox rast gəlinəcəkdir. Yəni ilk illərdə yalnız məktəb problemləri olsa da, sonrakı illərdə dostları və ailə münasibətlərindən xüsusən evliyliklərində de problemlər ortaya çıxır.

Hiperaktivlik və diqqət çatışmazlığı sindromu olan uşaqların valideynlərinə 17 əsas mələhət:

Uşağıınızı digər uşaqlarla müqayisə etməyin və uşaqlarının bir qədər çətinlikləri olduğunu qəbul edin.

1. Qaydalar və program uşağınıza hazırladıqda onun yaşını və şəxsi xüsusiyyətlərini nəzərə alın. Spesifik olmasına diqqət edin və onu yazılın gözlərə bildirin.

2. Uşağınıza arada cəza versəniz belə o hər zaman sizin sizi onun sevdiyini bilməlidir. Bu

Hiperaktivlik əlamətləri

Yerində dura bilmirlər

Oturması ehtiyac olduqda otura bilmirlər (elini - ayağını hərəket etdirir)

Sessiz sakit oyun oynamaqda çətinlik çəkirlər

Yerli yersiz qaçıb dırmaşırlar

Cox danışırlar

Cox vaxt verilən sual qurtarmadan artıq özürləri cavab verirlər Nizamsız hərəket edirlər

Həmişə məşğuldurlar

Növbəsinə gözləməkdə çətinlik çəkirlər

Hadisələr və ya danışılara girib yarıda kesirlər

Diqqət çatışmazlığı əlamətləri

İş (lahiyəni) başdan axıra kimi təqib edə bilmirlər (əmrləri riayət etmirlər)

Diqqətlərini elədikləri iş və ya oyuna verə bilmirlər

Evdə və ya məktəbdə istifadəsi üçün lazımlı olan eşyaları itirirler

Siz onunla danışanda sanki (tam) qulaq asırmırlar

Nüansları unudurlar

Uzun müddət zehni işlə məşğul olmaqdən qorxular və bundan uzaq dururlar

Unutqandırlar

Maraqları tez zamanda başqa yerə istiqamətlənə bilər

ler 7 yaşdan əvvəl başlamalı, minimum 6 aydan uzun müddət davam etməli və ən azı 2 müxtəlif şəraitdə yaranmalıdır.

Yaşa görə “Hiperaktivlik sindromu” və “Diqqət çatışmazlığı” əlamətləri dəyişir?

Uşaqlıq dövründə başlayıb həyatın sonrakı mərhələlərində 60-70% həllarda davam edir. illər ərzində şəxsin həyat dövrünə görə dəyişə bilər: uşaqlıq, gənclik və böyüklük dövründə fərqli əlamətlər müşahidə edilə bilinər.

“Hiperaktivlik” və “Diqqət çatışmazlığı” sindromu olan uşaqlarda yanaşı bu əlamətlərin görülmə ehtimalı da vardır:

- * Davranış pozğunluğu;
- * Depressiya;
- * Psixoloji problemlər (nə isə dayanmadan düşünür və ya hər hansı bir şeyə həddindən artıq çox məna verir, qorxular, qaygılar və s.);
- * İnkışaf gecikmələri (məsələn motor bacarıqlarda);
- * Öyrənmədə ləngimələr (oxuma, yazma, riyazi);
- * Tik problemləri;
- * Gecə yerini işlatma.

Diaqnoz əsasən məktəb dövrü balşadiqda qoyulur. Təbii ki, ailənin mətəbdən qabaqlı illərdə də bu barədə şikayətləri olur. Aile daxilində bu o qədər də böyük problem yaratmaması da məktəb kimi qanunları olan, çox uşaqın toplaşığı yerlərdə bu əlamətlər gözə çarpan olur. Bu həllarda valideynlər mülliətlərdən kömək olmali veziyəti izah edəcək və yol göstərəcəkdir. Amma belə həllarda diqqətlər olunmalıdır. Cünki, bəzən uşaqlarda yalnız “diqqət çatışmazlığı” əlamətləri olur. Bu xüsusən sakit uşaqlarda daha çox nəzərdən qaça bilər. Dövrümüzdə hiperaktivlik və diqqət çatışmazlığı sindromu diaqnoz qoyma üçün xüsusi laboratoriya və ya psixoloji test yoxdur.

“Hiperaktivlik” və “Diqqət çatışmazlığı” sindromunda müalicə tədbirləri

Burada sindroma kompleks yanaşma va-

onun özüne inamını artıracaq və psixoloji inkişafına müsbət təsir edəcəkdir.

3. Uşağınıza dərs və ciddi məşğulliyətlər xaricində də onunla vaxt keçirin.

4. Uşağınıza söhbət etdikdən göz teması qurmağa çalışın. Belə olduqda uşağıınız həm qulaq asıldıqını və deyərli olduğunu hiss edəcəkdir. Həmçinin belə olduqda uşağıınız diqqətini size doğru cəmləmeyidə çalışacaqdır.

5. Aile hiperaktivlik və diqqət çatışmazlığı sindromu olan uşaqlarda hər zaman münasibət qurmaqdə çətinlik çəkir. Ona görə də ailələri səbərlər olmağa dəvet edirik.

6. Mənfi xüsusiyyətləri kimi uşağıınızın müsbət xüsusiyyətlərini də ona bildirin. Bu müsbət xüsusiyyətlərinə görə ona arada mükaflatdır. Bu mükafatlar onun üçün manalı və güclü olmalıdır.

7. Tez-tez nələr etməli olduğunu təkrarlayın. Həmişə diqqət altında olduğunu hiss etsin.

8. Cox danışış məsləhət vermək yerine bunu hərəkətlərinizdə də uşağı hiss etdirin.

9. Uşağınıza inanın, onun da özünə inanmasının çox vacibidir.

10. Hər bir uşaqın fərqli xüsusiyyətləri, mənfi dairəsive və bacarıqları vardır. Bunları kəşf etmek və dəstəkləmək valideynin borcudur.

11. Uşağınıza çalışın çox yüklemeyin. Onda uğursuz olma ehtimalı da artacaqdır.

12. Uşağınıza “Tənbəl, erköyn” adları verməyin. Uşağınıza belə ifadələr demək ona mənfi təsir edəcəkdir.

13. Uşağının problemlərini hell etməyə çalışıqdırda onunla dalaşmaq və lazımsız inadlaşmaqla problemləri daha da ağırlaşdırıb. Buna yoxlanma və qəbul etməyə çalışın.

14. Hiperaktivlik və diqqət çatışmazlığı sindromu olan uşaqlar nə qədər tez müəyyənləşsələr və müalicə olunsalar bir o qədər yaxşılaşma daha çox müahidə ediləcəkdir. Bu problemdə valideyn, müəllim və psixiatr birgə diqqətlə çalışmalıdır.



Tarixi faktları saxtalaşdırmaq olmaz. Xalqımız 2003-cü ildən bu günə kimi "mühlafet" deyilən qurumun hansı məqsədlərə və kimlərə quşluq etdiklərini, ən əsası ise satqınçılıqlarını bilirdi. Ve bu gün son dünəni ağışuna alan koronavirusa qarşı mübarizədə ancaq vətəndaşların sağlamlığının prioritet olduğunu deyərək dövlət başçımız "Biz birlikdə güclüyük!" şəhəri ilə bütün uğurlu addımları, 30 il həlli müşkülə döşənən qondarma "Dağlıq Qarabağ" probleminə birdəfəlik "net" deyən, 44 gün davam edən Vətən Müharibəsinin dəmir yumruq siyasetinin mülli! əmri ilə Güclü Ordumuzun rəşadətlı əsgər və zabitlərimizin igidiyi liyidir və Prezidentimizin istər siyasi, istər iqtisadi, istərsə də xarici siyaset sahəsindəki bu uğurları ise mühlafeti təşvişə salıb.

Abırsızdan "abır" olmaz

Cünti erməni təcavüzü, içimzdəki "beşinci kalon", koronavirus. Hansı daha təhlükəlidir? Cünti Vətən Müharibəsi zəferini həzm edə bilmeyənlər Paşinyanın səviyyəsində irəli gedə bilməzlər. Məhz AXCP sədri Əli Kərimlinin elaltısi olan "Milli Şura" xainlerinin Vətən müharibəsində əldə etdiyimiz zəfərlərimiz ətrafında erməni dəyirmanına su tökməklə abırsızlıqla xidmət etdiyini göstərməkdədir. İstər Əli Kərimli, istər Cəmili Həsənli, Gütəkin Hacıbəyli, Sevinc Osmanqızı, Tofiq Yaqublusu və bu kimi cəmiyyətə, milletə, xalqa yararsız olan bu abırsız satqınlar qılıb xalqı, qalib əsgəri, qalib dövləti öz bazar ve çayxana düşüncələri ilə ört-basdır etməklə birbaşa olmasa da, dolayı yollarla erməni aşnalarına çatdırıran bu erməni alaqları elə belə düşüncəli olmalıdır. Bir də erməni ayaqqabısının silinməsinə lazım olmayan "tryapkalar" elezənn edirlər ki, xalq onların əməllərini unudublar? Qətiyyən! Tarix unudulmur - hər kəs etdiyi əməllərin cəzasını mütləq yaxın zamanlarda çəkəcək...

Tarixi düyünlər haçalandıqca...

Prezident İlham Əliyev dəfələrlə xalqa müraciətlərində bildirib ki, torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir: "Əger 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydi, əgər dövlət çevrilişi etməsəydi, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdib nə ola bilərdi, nə olmaya bilərdi demek çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyıb. Çünkü 1992-ci ilin yaz aylarında həkimiyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və həkimiyət uğrunda mübarizə çox ciddi fəsadlara getirib çıxmışdı. Ermenistan ise bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra ne oldu? Ondan sonra bütün səyərləri öz laxlamış həkimiyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmek, senzurunu tətbiq etmek və digər antidemokratik addımlar atmağa yönəldi. Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir meqsədi güdürdülər ki, öz ciblərini doldurulsular, öz yaxın adamlarını vəzifelərə təyin etsinlər və öz həkimiyətinin ömrünü uzatınsanlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların neticesi idi. Başqa cür ola da bilməzdi. İndi əncə nəsil xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri. O adamların he-

bir təcrübəsi yox idi. O adamlar - o vaxt rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə heç bir idarəyə, heç bir kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusilə böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər? Amma onların vəzifə

mışdır. Öz əsgərlərini əsir götürmüştürlər. Gəncəni bombalamışdır. Bunu heç kim unutmasın! Bilmeyənlər bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bələya saldı? Kim bu belanın səbəbkarıdır? Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır? O vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti. Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetməde heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsinə məhv edən. Bax, kollektiv Paşinyandır onlar. Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görecəklər.

Radikal fikrili, "görkəmli hüquqşunas", "millet fədaisi" satılıb-satan Əli Kərimli, öz savadsızlığı və səviyyəsizliyi ilə seçilən, mətbuat orqanı ilə informasiya agentliklərini fərqləndirə bilməyen Qənimət Zahid və kökü, mənəviyyatı erməni xislətli, erməni

Çünki istər dələduzlar yuvası olan "Milli Şura", istər "beşinci kalon"un cinayətkar virusları anlamalıdır ki, indi 90-ci illerin əvvəlləri deyil ki... Bu vicdansız və exlaqsızlar bunu anlaya bilməzler. Anladıqları o idi ki, ölkədə 90-ci illerin rüzgarlarını əsdirməyə cəhd etmək. Həmin dövrədə yaşanan gərgin hadisələr, anarxiya, özbaşınalıq və xoas yaddaşlara əbədi həkk olunub.

Göründüyü kimi, tarix unudulmayıb. Arzuolunmaz ssenari düzənləmək istəyənlər isə unudublar ki, nə dövlət həmin dövlətdir, nə cəmiyyət! İndi dövlət cox güclüdür, cəmiyyət isə ağı-qaradan seçə bilir. Əldə olunan nailiyyətlər və qələbələr sırasında təhlükəsizlik, güclü ordu, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah ödərə gəlir. Və bu satqın, erməniye nökərçilik edənlər anlaşırlı ki, Azərbaycanın Müzəffər Ordusu, əgid əsgər və zabitlərimiz və Qalib, Lider Sərkərdəsi İlham Əliyevin dəmir yumluq siyaseti ilə xalqımız doğma torpağına - Qarabağa qovuşdu.

AXCP və "Milli Şura"nın xain mövqeyi

Bu gün AXCP və "Milli Şura" açıq-aydın xain mövqeyini nümayiş etdirməkdədir. Bu real amıldır ki, tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və mühlafet cəbhələrinə bölmənəz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır. Və bu gün AXCP və "Milli Şura", Sevinc Osmanqızının "Osmanqızı TV", Qənimət Zahidin "Azərbaycan saatı" və bu kimi ikiyaglişlər əldə olunan Qələbəni və torpaq uğrunda vuruşan və şəhid olanları təhqir etməklə, düşmən qoltuğuna sığınmaqla xalqa, dövlətə əsl xain olduqlarına və nə zamansa, bütün bunlara görə mütləq, amma mütləq cavab verməli olacaqlarını bilməlidirlər!

Çünki Sevinc Osmanqızı erməni bayrağını qoruyan bandit, xuliqan, vətənşüvəndir

Bu o Osmanqızıdır ki, erməni siyasi mətbəxində hazırlanın tezislər əsasında bayrağını və şəhidinin qürurunu qoruyan azərbaycanlılla bandit deyirdi. Sevinc Osmanqızının içinde Azərbaycana nifrət, azərbaycanlılar kin formalaşıb.

Bir azərbaycanlı üçün onun torpağı, bayraqı müqəddəsdir, qeyrətdir, namusdur. Kiçik yaşı azərbaycanlıdan tutmuş yaşısına qədər hər kəs bayrağını daim əlinde və başının üzərində tutar, himmini oxuya həyəcanlanar, qürrələnər. Amma Əli Kərimli, Gütəkin Hacıbəyli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Arif Məmmədov, Qənimət Zahid kimi bandit, vətənşüvənlər erməni qoltuğuna sığınmaqla, tula payına görə mənliklərini alçatmağı üstün tuturlar. Daha doğrusu, üzələrində tüpürsələr də, o biri üzərini çevirən alçaq və mənəviyyatsızlardır.

Bundan sonra isə söz xalqındır. Əsgərimizə, dövlətimizə şər atan bu şarlatanlar yılğına xalq sözünü deməli, onlara yerini göstərməklə yanaşı, əlbəttə ki, hüquq-mühafizə organları da belə məsələlərə biganə qalmamalıdır. Vətən, dövlət, xalq xainları, düşmən işleyən bu satqınlar yılğına hüquqi çərçivədə də cavablarını almalıdır. Çünkü xalqımızın və dövlətimizin maraqlarına qarşı çıxmək Vətəne xəyanətdən başqa heç nə deyil! İnanırıq ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqış xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar!

Rəfiqə HÜSEYNOVA

Hər kəs etdiyi əməllərin cəzasını çəkəcək...




hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycanı bax, bu vəziyyətə getirib çıxardı. Baxın, görün, Azərbaycanı o vaxt kimlər idare edirdi?! Parlamentin sədri kiçik elmi işçi idi, özü de uğursuz bir elmi işçi idi. Dövlət katibi - komsomoldan çıxmış karyerist, özü de sonrakı mərhələdə öz liderine xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümüne hamidan çox sevinmiş və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adam. Onlardan hansı idarəçilik gözləmək olardı? Onlardan hansı vətənpərvərlik gözləmək olardı? Xarici işlər naziri. Heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi. Hansı ki, ümumiyyətə, başa düşmürdə xarici münasibətlər nədir, beynəlxalq norma, prinsiplər nedir? Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və ağızına geləni danışındı. Müdafiə naziri, riyaziyyat müəllimi. Riyaziyyat müəllimi müdafiə naziri ola bilərmi? Məhz bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi. Deyirdi ki, Şuşa əldən gedərsə, başına gülə vuracağam. Bu günə qədər orada-burada sülənir. Şuşanı biz qaytarmışq, biz. Siz satmışınız onu, xalq xainləri. Daxili işlər naziri. Quldurluq baş alıb gedirdi, jurnalistlər həbs olunurdu, döyüldür, canlı efirde maşınların yük yerinə atıldı. Bu idi Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri. Baş nazir elmi kommunizm üzrə kiçik elmi işçi idi. Baxın, bu təzadılar baxın. Öləke iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qabağa aparmağa məsul olan adam elmi kommunizm üzrə kiçik elmi işçi idi. Hansı idarəçilik, hansı islahatlar, hansı müdafiə qabiliyyəti təmin oluna bilərdi? Bizim dərdimiz və faciəmiz budur ki, təsadüfi adamlar hakimiyyətə geldilər, hakimiyyəti qanunsuz yollarla qəsb etdilər və ölkəmizi uçuruma apardılar.

Göründüyü kimi, tarix unudulmur - hər kəs etdiyi əməllərin cəzasını mütləq yaxın zamanlarda çəkəcək. Dövlət başçısı onu da bildirib: "Öz laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi başla-

təxbatına qahmar çıxan Sevinc Osmanqızı, satqınlığını hər cür formada nümayiş etdirən Arif Məmmədov, "Yurd" şefinin trayıp-kası olan Cəmil Həsənli, özünü "Milli Şura"nın "primadonna"si Gütəkin Hacıbəyli, "hüquq müdafiəcisi" Vidadi İskəndərli və bu kimi xalqın düşmənləri usanmaq bilmədən təcavüzkar ölkənin özləri kimi başa boş, savadsız Ermənistanın baş naziri Nikol Paşinyanın müdafiə edən çıxışlar etməsinə nə ad vermək olar? Vicdansızlıq və nankorluq! Bir də, taylı-tayıni tapar. Bu satqınların mənəvi aşınmaya uğradıqları ilə yanaşı, etnosocioloji varlıq olaraq erməni-ləşdiklərini, tarixi düşmənlərimizle eyni mental xüsusiyyətləri paylaşdıqlarını ortaya qoyurlar.

Hər kəs etdiyi əməllərin cəzasını çəkəcək

Həm də xalqın qarşısında. 28 il "mühlafetdəyəm" deyənlerin əqidəsi, məsləki, satqınlığı, əxlaqsızlığını zaman, özü də dünyani ağışuna alan koronavirusun baş aldığı bir dövrədə elə üzə çıxarıb ki, virus qalır bir yana, AXCP-nin Rəyasət Heyətinin "zoom iclasları" ilə Əli Kərimli başda olmuşla nəinki mühlafeti, bütün insanları aşılmaqla bir daha əsl simalarını göstəridilər. Ve bu gün yenidən təcavüzkar Ermənistanın töretdiyi təxbatlarına həmişə dəstək verən radikal mühlafet, xüsusiylə de AXCP sədri Əli Kərimli, Gütəkin Hacıbəyli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Arif Məmmədov, Qənimət Zahid kimi necə ki, iş çətinə düşən kimi, "dövlətin yanındaylıq", vəziyyət stabilşən kimi olurlar iblis.



AXCP rəsmiləri Əli Kərimlini belə ifşa edirlər!

Cəbhəçilərin “siyasi mühacir” statusu üçün saxta arayış və vəsiqə biznesindən doğan reallıqları bu gün də gündəmdə qalmaqdadır

AXCP sədri Əli Kərimlinin və onun xarici ölkədəki missionerlərinin, xüsusi müavini Qənimət Zahidin onlara müraciət edərək “siyasi mühacir” statusu almaq istəyənlərə vəsiqə, eləcə də arayış satmaları etrafında ortaya çıxan çoxsaylı və danılmaz faktları bugün də gündəmdə qalmağa davam edir. Lakin bu faktları daha dərindən təhlil edən qədər digər bir fakt da toxunmamaq olmur.

Daha dəqiq desək, hər ilin sonunda, ya da yeni ilin əvvəlində siyasi partiyaların ənənəvi olaraq verdikləri hesabatları haqqında qeyd etmək yerinə düşər. Və yalnız hakim YAP deyil, eyni zmanda fəaliyyət göstərən bir sıra parlament, yaxud parlamentdən kənar müxalifət partiyaları bu ənənəyə sadiq qalaraq il ərzində gördükleri işlər, xərclər və s. məsələlər etrafında həm üzvlərinə, həm də bütövlükde ictimaiyyətə hesabatlar verirlər. Bu sıralamada isə fəaliyyətlərini radikallaşdırmaq və s. istiqamətlərdə quran sözdə müxalifət partiyalarından başqa. Həmin partiyaların başında dayanan siyasi təşkilat isə yine Əli Kərimlinin sədrlilik etdiyi AXCP-dir.

Bu bazarın bazarkomunun



Əli Kərimli olması faktı artıq sərr deyil

Əbəs deyil ki, normal siyasi düşüncəye, dövlətçilik maraqlarına xələl vurmayan siyasetə xiadet edən partiyaların xalqdan, cəmiyyətdən gizlin hər hansı məqsədləri olmadığını görə, isər müsəbet məqamları, isər də nöqsanları açıqlayırlar. AXCP-nin isə bu ənənədən kənar qalması özü-özlüyündə həmin partiya və onun rəhbərliyi etrafındaki qaranlıq məsələlərinin, mü-

əmmaların olduğu fikrini yaradır, sonra isə ifşa edir. Bu baxımdan, yazının əvvəlində bilavasitə saxta arayışlar, vəsiqələr üzərindəki bazar faktoruna toxunulub və bu bazarın bazarkomunun Əli Kərimli olması faktı artıq sərr deyil. Yəni bu kimi qanunsuz maliyyə maxinasyalarının təməlində AXCP

sədrinin “beyin məhsulu” dayanır. Suallar isə çoxdur. Məsələn, sual edilə bilər ki, hər bir rayon təşkilatından alınan aylıq 300 manatın, Saleh Rüstəmlinin Avropa ölkələrindən her ay göndərdiyi 25-30 min dolların, qrant və ianələrin hesabatı və vergisi barədə neyə görə danışılmayıb? Əli Kərimli niyə cangündənlərini hənsi maliyyə ile saxladılarını, bahalı maşın, villaları nə ilə aldılarını, oğlunun ABŞ-da, qızının Britaniyada necə bahalı həyatla təmin edildiyini açıqlamır? Yaxud, cəbhəçi trollar və Əli Kərimlinin mırzələri bu suala cavab vermək yeri nə hənsi məqsədlə danılmaz faktları öz saxta, yalan və böhtən xarakterli dezinformasiyaları ilə ört-basdır etməyə cəhdler göstərilər?

Yalnız Əli Kərimli deyil, eləcə də onun rəhbərlik etdi-

yi siyasi mühacir alveri çetesinin Avropa təmsilçisi Qənimət Zahid də həmin əməllərinə görə qanun qarşısına çıxıb-cavab verməyə məhkumduarlar

Yeri gəlmışkən, istər əvvəller, isterse də indi Əli Kərimlinin ifşası ilə məşgül olan cəbhəçilər də var ki, onların bu şəxs haqqında irəli sürdükləri fikirləri gerçeklikləri eks etdirir. Eposu, özündən başqa kimseye hər hansı üstünlük şansını verməməsi, xudbinliyi, kini və xəbisiliyi faktiki olaraq şübhətə yetirilən AXCP sədri əsərlində bütün bunlardan sonra istefaya getməli, günahlarını etiraf edərək, xalqın qarşısına çıxıb üzr istəməlidir. Amma reallıq budur ki, onda bunu etmək üçün ne cürət, ne də ləyaqət var. Məhz ona görə də, yenidən bir sıra detalları dəyərli oxucu auditoriyasının diqqətinə çatdırmağı lazımlı bilirik. Onu da qeyd etmək yerinə düşər ki, bunnula da iş bitmir. Çünkü yalnız Əli Kərimli deyil, eləcə də onun rəhbərlik etdiyi siyasi mühacir alveri çetesinin Avropa təmsilçisi Qənimət Zahid də həmin əməllərinə görə qanun qarşısına çıxıb-cavab verməyə məhkumduarlar.



baagli XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə saxta profil istirakçıları ilə bağlı vətəndaşlar müraciət etdirib. Nazirliyin Mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirilir ki, son günə Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profiller yaranan, işlədən, o cümlədən özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artıraqdadır: “Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdür və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.


Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara sehv cavablar yazılır.

Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik.

İctimaiyyətə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış resmi səhifələri fəaliyyət göstərir. Kalanımızın “bio” bölməsindən səhifələrimizə kecid edə bilərsiniz.

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.



Toplanıtı açaq komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərlər gündəlikdə duran məsələlər barədə məlumat verib. Pandemiya ilə bağlı durumu nəzərə alaraq, şikayətlərin və şikayət olunanların onlayn qaydada dinişnilməsinə qərar verilib.

Şuradan SİA-ya bildirilib ki, komissiya “A+CO” MMC-nin “Realmedia.az” analitik informasiya portalına qarşı şikayəti araşdırıb. Şikayətçi, “A+CO” MMC-nin nümayəndəsi Rüstem Məhərrəmov bildirib ki, xəber portalında 5 dekabr 2020-ci il tarixdə dərc edilən yazıda təmsil etdiyi məssisənin və onun təsisçisinin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl getirən məqamlar yer tutub. O, “Xirdalanda Elbrusun “Şərab evi”ndə işçilərin əməyi quldurcasına istismar olunur” serlövhəli məqalədəki ittihadın qondarma xarakter daşıdığını, reallığı eks etdirmədiyini bildirib. Bunnula yanaşı, şikayetçi yazı müəllifini qarşı tərefin rəyini öyrənməməkdə, dəqiqləşdirmə aparmamıqda qınayıb.

“Realmedia.az” analitik informasiya portalının baş redaktoru Ramin Məhəmmədoğlu isə Komissiya üzvlərinə bildirib ki, materialın yayılmasında hər hansı qərəz olmayıb, həmçinin məqalə yayılmışdan sonra qarşı tərefə öz mövqeyini ifadə etmək üçün şərat yaratmağa hazır olduğunu bildiriblər. Şikayətçi və şikayət edən arasındaki öncəki danışqlar şifahi formada, telefon vasitesilə həyata keçirildiyi üçün deyilənlərin reallığını isbatlamaq mümkünsüz olub. Bunaqla yanaşı, Komissiya üzvləri bildirilər ki, narazılıq doğurmuş yazıda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın balans principi pozulub - material birtərəfli qaydada, qarşı tərefin mövqeyini öyrənilmədən yayımlanıb. Komissiya “Realmedia.az” informasiya portalına tövsiyə edib ki, qarşı tərefin öz mövqeyini ifadə etmək hüququnu tanınır, təkzib vermək üçün şərait yaratınsın.

Rəsmi xəbərlərde bildirildilər ki, gün ərzində 13-15 nəfər hələk olur. Amma gözümün şahidi olmuşam ki, bir gündə 300-400, hətta 500 nəfər ölürdü”. SİA xəbər verir ki, bunu ikinci Qarabağ müharibəsində iştirak etmiş erməni könüllüsü Ermənistanda yaşımlanan internet TV-lərdən birinə verdiyi müsahibəsində bildirib.



Erməni könüllüsü: “Bir gündə 300-400, hətta 500 nəfər ölürdü”

“Mənə 1971-ci ilin avtomat silahını vermişdilər. İki dəfə atəş açmaq istədim, atmadi. Yalnız bir neçə gün sonra onu dəyişdirdilər. Nə gecə görmə cihazlarım, nə də digər sursatımız yox idi. İstəyəndə deyirdilər ki, Rusiyada tanışlarınız varsa, deyin onlar alib-göndərsinlər”, deyə o bildirib və qeyd edib ki, hazırda revanşizmənən danışınan ekspriyyəti həmin müharibədəki vəziyyətdən bixeberdirlər.

“Yenidən müharibə başlasa, 100% heç kim getməyəcək”

Ermeni silahlı birləşmələrinin silah-sursatları, texnikaları necə atib-qəçdiqlərini deyən erməni könüllüsü bildirib ki, hətta minalarla dolu olan maşınlar bu gün də işlədilməmiş vəziyyətdə mövqelərdə qalmaqdadır. Hərbi maşınlar isə köhne və yararsız vəziyyətdə idi, xodlanırdılar. Lazım olarsa, onların yerlerini göstərə bilər. Hamısı necə aparılıbsa, orada da qalıb.

“Yenidən müharibə başlasa, kim gedəcək? Nə ilə gedəcək? Kürekle, yoxsa qazma ilə? Məger belə müharibə

bə aparmaq olar? 100 faiz heç kim getməyəcək”, deyən erməni könüllüsü qeyd edib ki, müharibəyə qədər o və digərləri belə düşünmürdür: “Biz müharibəyə gedəndə elə bilirdik ki, həbri təchizat tam şəkildə təmin olunacaq. Ancaq müharibəyə gedəndən sonra uşaqları zirehli gədəkçələr, dəbilqəsiz, hətta botinkasız göndərirlər. Tələb edəndə də deyirdilər ki, yoxdur, gözləyin, iki gündən, üç gündən sonra verəcəklər”.

“Əgər deyirlərsə bu müharibə erməni əsgərləri üçün ət maşını idi, bu, doğrudur”

“Sonra isə nəinki iki-üç gün, artıq 3 saatdan sonra həmin uşaqlar yox olurdular, ölürdülər”, deyən erməni könüllüsü görə, postları saxlamaq mümkün deyildi: “Yağışda, gecə vaxtı postu necə saxlamalıydıq? Qazma-kürəklə? Kamikadzelər, PUA-lar havaya qalxırı və hər yeri bombalayırdı, vəssələm”.

“Biz özümüz nə qədər adamları torpaq altından çıxarıb sonra da dəfn edirdik”, deyən müsahib bildirib ki, onların ayaqları, yarı bələnmüş bədənlərini, qollarını ayrı-ayrılıqla, hətta tamamilə yanmış kül halında tapıb-dəfn edirdilər: “Sanki ikinci Əfqanistan idi, Suriya idi. Qarabağ bu qədər vaxtda belə bir müharibə görməmişdi. Əgər deyirlərsə bu müharibə erməni əsgər-

ləri üçün ət maşını id, bu, doğrudur”.

“Bizimlə onların (azərbaycanlıların) birə yaşımları mümkün deyil”

Onun sözlerinə görə, insanlar artıq geri dönmək fikrində deyillər. “Əgər Ağdam Azərbaycan tərəfdədirse, demək, Əsgərəna heç kim geri qayitmeyeceydi. Oraları iki km məsafə ayırir. Adamlar evlərini satmağa başlayıblar. Sata bilməyənler isə yandırıblar. Birzimlə onların (azərbaycanlıların) birə yaşımları mümkün deyil. Heç nəyə görə bu qədər adamları itirdik. Deyərdilər ki, 7 rayonu geri qaytarıq, adamlar da bunu anlayacaqdırlar. Amma bu, baş vermədi”.

Rövşən RƏSULOV

“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəstlər təqdim edir



hər zaman minnetdar olacaq! #SalamQarabağ

“Nar” Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərde iştirak etmiş qəhrəmanlarımız üçün xüsusi güzəstlər təqdim edir. Xüsusi güzəstlərdən faydalanaq üçün 21 yanvar tarixində etibarən, “Nar” mərkəzlərindən birinə yaxınlaşaraq müvafiq sənədi təqdim etmək kifayətdir. Əlavə məlumatı mobil operatorun nar.az və sehifəsindən əldə etmək mümkündür.

Qeyd edək ki, “Nar” torpaqlarımızın azad edilməsi uğrunda hərbi əməliyyatların getdiyi dövrde bir çox sosial əhəmiyyətli layihələr həyata keçirib, cəbhəyanı bölgələrdə yaşayış şəxslərə dəstək olub. Torpaqlarımızın azadlığı uğrunda vuruşmuş bütün müharibə iştirakçılarına



“Dostluq” Azərbaycan-Türkmənistan dostluğunun möhkəmləndirəcək?

21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmenistən Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə keşfiyyatı, işləməsi və mənimşənilməsi haqqında Anlaşma Memorandumu” imzalanması tarixi hadisə kimi qiymətləndirilir. Çünkü çox uzun müddətdir ki, bu məsələ 2 ölkə arasında həll olunmamış qaldırı və narazılığa səbəb olurdu. Nəticədə, 2 ölkənin su sərhədlərində yerləşən bu yataqdan ədalətli olaraq hər 2 ölkə bəhərlənə biləcək, üstəlik şərqi qonşumuzla münasibətlərimiz daha da yaxşılaşacaq.

“Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

Azərbaycanda neft sənayesinin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli liderin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər Xəzər dənizində yeni yataqların keşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və modernləşdirilməsində döñüş mərhəlesi kimi dəyərləndirilir.

1970-ci illərə qədər Xəzər dənizində istifadə olunan texniki vasitələr yalnız dərinlikliliyi 40 m-ə qədər olan sahələrdə işləməyə imkan verirdi. 1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikaya deniz yataqlarının işlənilməsi üçün yeni müasir avadanlıqlar - qazma qurğuları, borudüzən gəmilər, 2500 ton yük qaldırma bilən “Azərbaycan” kran gəmisi, geofiziki keşfiyyat işləri aparılan gəmilər və başqa texniki vasitələr getirildi.

1970-ci ildə “Xəzərdinənneft” İstehsalat Birliyi (İB) yaradıldı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin bütün sektorlarınında geoloji-keşfiyyat, qazma, işləmə, istismar və digər işlərin aparılması Azərbaycan neftçilərinə həvalə etdi. Dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan veren “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dərinin daha dərin sahələrdə zəngin neft və qaz yataqlarının keşf olunmasına imkan yaradı. 1975-ci ildə “Bulla-dəniz” yatağının işlənilməsinə başlanıldı.

1979-cu ildə “Güneşli”, 1985-ci ildə “Çıraq”, 1988-ci ildə “Azəri”, 1989-cu ildə “Kəpəz” yatağı aşkar edildi. Bu yataqların işlənməsi nəzərdə tutulmuşdu, lakin SSRİ-nin dağılması nəticəsində bu məsələ bir müddət diqqətdən kənardə qaldı. 90-ci illərin əvvəllerində isə xərici neft şirkətləri ilə danışçılar və 1994-cü ildə imzalanmış “Ösərin Mütəmadiyyəti” nəticəsində həmin yataqların istifadəsinə başlanıldı. Bunlar hazırda en böyük həcmde neft çıxardığımız yataqlardır.

Azərbaycan həmişə Xəzəri dostluq və əməkdaşlıq dənizine çevirmək siyaseti yürüdüb

“Ösərin Mütəmadiyyəti”nin imzalanması Xəzər dənizinin mineral sərvətlərindən istifadə üçün dünyanın aparcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım olmuş, bu istiqamətdə ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əmək-

da Saziş”in imzalanmasına nail olunmuşdur.

Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılışma əldə olunmuşdur ki, bu da öz növbəsində bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilmesi üzrə bestərəflı formatda aparılan prosesə güclü təkan vermişdir.

Xəzəryani dövlətlər arasında karşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanmışdır. Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılışmanın əldə edilmesi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədönlü və əsaslı olduğuna dəlalet edir.



daşlığı yol açılmışdır.

Azərbaycan Respublikası həzər zaman Xəzər dənizində dialoq, karşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalasdırılmasının üzrə səylər göstərmişdir və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış etmişdir. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilmesine xidmət etmişdir.

Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün ikiterəflı və çoxtərəflı formatlara üstünlük verilmişdir. Bu çərçivədə 29 noyabr 2001-ci il tarixində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 23 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 14 may 2003-cü il tarixində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqın-

“Dostluq” yatağının qısa tarixi

Azərbaycanın “Kəpəz”, Türkmenistanın isə “Sərdar” adlandırılduğu və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq Xəzərin tam ortasında - 2 ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda keşf olunub və 1989-cu ildə orada ilk keşfiyyat quyuşus qazılıb.

Ümumiyyətə, Xəzər dənizində geoloji-keşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzade, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynamışlar. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmenistanın dənizdəki sərhəddinən tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yeni “Aralıq” adlanırlıb.

“Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən keşf olunsa da, Azərbaycanla Türkmenistanın dənizdəki sərhəddinən yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışqlar aparılıb.

1998-ci ildə Xəzər dənizinin or-

da Saziş”in imzalanmasına nail olunmuşdur.

Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılışma əldə olunmuşdur ki, bu da öz növbəsində bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilmesi üzrə bestərəflı formatda aparılan prosesə güclü təkan vermişdir.

Xəzəryani dövlətlər arasında karşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanmışdır. Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılışmanın əldə edilmesi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədönlü və əsaslı olduğuna dəlalet edir.

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikası Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

ta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmenistan arasında danışqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təməslər, qarşılıqlı səfərlər iki dəst ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.

Bu məsələ Azərbaycan Prezidentinin Türkmenistana səfərləri (28-29 noyabr 2008-ci il, 21-22 noyabr 2018-ci il, 10 oktyabr 2019-cu il) və Türkmenistan Prezidentinin Azərbaycana səfərləri (19-20 may 2008-ci il, 18 noyabr 2010-cu il, 12 iyun 2015-ci il, 8-9 avqust 2017-ci il, 25 oktyabr 2019-cu il, 11 mart 2020-ci il) zamanı müzakirə olunub.

Memorandumun imzalanmasının əhəmiyyəti nələrdir?

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, neqli, ölkəmizin enerji potensialının daha da yüksəldilmesi istiqamətində yeniliklərin olacağını anons etmişdi.

Azərbaycanla Türkmenistan arasında yüksək səviyyədə əldə olunmuş razılışmaya əsasən 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmenistən Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə keşfiyyatı, işlənməsi və mənimşənilməsi haqqında Anlaşma Memorandumu” imzalandı.

Yatağın “Dostluq” adlandırılmasının 2 ölkə arasında dostluğun, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənmesinin bariz nümunəsidir. Sənədin imzalanması Azərbaycanla Türkmenistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önemli addımdır.

Sənəd həmçinin Xəzər dənizini-

nin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Bu layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti var.

Razılışmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıqlı etimad mühitinin gücləndirilməsinə töhfə verir. 2021-ci ildə Türkmenistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryani dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərefəsində bu Memorandumun imzalanması Xəzəryani dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələndirilir.

Bələliklə, Memorandumun imzalanması, əlbəttə, tarixi hadisədir, Azərbaycanın neft-qaz strateyiyanın inkişafında böyük əhəmiyyətə malikdir. Buradan əldə olunacaq faydalara nəzər salaq:

- Azərbaycan bu yataqdan böyük həcmde karbhidrogen ehtiyatları əldə edəcək, neft-qaz istehsalı artacaq;

- Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturunu və ixrac kəmərləri vasitəsilə daşınacaq;

- Neft və qaz ixracatçısı olan Azərbaycanın ham də tranzit ölkə kimi əhəmiyyətini artıracaq;

- Sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsənə yeni imkanlar yaradacaq;

- Son nəticədə bu yatağın istismarı ilə Azərbaycan böyük gelirlər əldə edəcək, nəticədə iqtisadi inkişaf və sosial rifahın artmasına təkan veriləcək.

Göründüyü kimi, “Dostluq” yatağının istismarı ölkəmizə həm iqtisadi, həm siyasi dividendlər verəcək. Bu yataq həm də Xəzər dənizində dostluq və əməkdaşlıq proseslərinin genişləndirilməsi üçün əlavə stimul yaradacaq.

Altay



*Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır*

22 yanvar

Ronaldu futbol tarixinin bombardiri oldu!

Italyanın "Juventus" klubunun futbolcusu Christiano Ronaldo qol sayında mütləq rekordçuya çevrilib. "Report"un məlumatına görə, portuqaliyalı hücumçu buna "Napoli" ilə İtaliya Super Kuboku matçında nail olub. 64-cü dəqiqədə fərqlənən 36 yaşlı forvard karyerasında 760-ci qolu vurub. Bununla da Ronaldo çexiyalı Yozef Bitsannın müəyyənləşdirdiyi mütləq rekordu arxada qoyub. Bitsan 1931 - 1955-ci illərdə 759 qol vurub.

759 gol yurub.
Qeyd edək ki, Christiano Ronaldo daha
əvvəl əfsanəvi Pelenin rekordunu keçib.
Braziliyalı forward 812 rəsmi matçda 757
gol yurub.

**Dolları olanlara
pis xəbər:
Uzunmüddətli
ucuzlaşacaq!**

ABŞ Federal Ehti-yat Sisteminin (FED) geçmiş rəhbəri və hazırda Məliyyə naziri postuna namizədliyi irəli sürürlən Canet Yellen dolların uzunmüddətli enişinə səbəb ola bilər. Xəzər-Xəbər-in məlumatına görə, bunu "Bloomberg"ə müsbahibə verən müte-xəssislər bildirir.

Nesrin bildirdiyinə görə Cabinet Yellen dövlət büdcəsi hesabına milli iqtisadiyyatın likvidiliyini artırmağı planlaşdırır. "National Australia Bank Ltd"nin mütəxəssisi Rodriqo Ketril bildirib ki, FED-in keçmiş rəhbərinin mövqeyi yeni hökumətin dolların düşməsinin qarşısını almaq üçün planlarının olmamasını göstərir.

"Australia & New Zealand Banking Group Ltd" şirkətinin mütəxəssisi Hun Qoya görə Amerika hökuməti dolların zəifləməsinə etiraz etmir. Buna, Yellenin milli valyutanın bazar məzənnəsinə ria-yət etmək niyyətində olduğu xəbərləri də işarə edir. Yeni pre-

A black and white photograph showing a large stack of US dollar bills, likely \$100 bills, fanned out to show their faces. The bills are slightly overlapping, creating a sense of depth. The focus is on the top bill, which clearly shows the profile of George Washington and the serial number 'HA 947114'.

zident Co
B a y d e n i n
and içməsi
bəle dollara
kömək etmə-
yib. Gün ərzin-
də Foreks bazarla-
rında dollar ucuzlaşdı - Av-
ro/Dollar məzənnəsi 1,212
səviyyəsinə düşüb. /Report

Baş redaktor:
Əhrər Quliyev

Baş redaktörün müavinleri:
Valeh Məhərrəmli
Fətulla Həsənov

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Redaksiyanın mövqeyi ilə müəllifin mövqevi üst-üstə düşməvə bilar.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzət də AzərTAC, SİA və AZADİNFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur



QARABAĞ AZƏRBAYCANDIR!

FIFA və UEFA-dan xəbərdarlıq

FIFA, UEFA və digər 5 qıtə konfederasiyası Avro-
pa Superliqasının yaradılması fikri ilə bağlı açıqla-
ma verib. "Son zamanlarda bəzi Avropa klubları tərəfindən
qapalı bir Avropa Super Liqasının yaradılması ilə bağlı
mətbuatda xəbərlər yayılıb. Belə bir turnirin FIFA və ya mü-
vafiq konfederasiyalar
tərəfindən tanınma-
yacağını təkrarla-
maq və açıq şəkildə
bildirmək istəyirik.
Nəticədə, belə bir
turnirdə iştirak edə-
cək hər hansı bir
klub və ya oyunçu Fi-
FA və ya müvafiq konfe-
derasiyalar tərəfindən təşkil olunan yarışlarda iştirak etmək
hüququndan məhrum olacaq. FIFA Klublararası dünya çem-
pionatını yegane beynəlxalq klub yarışması kimi tanır. Fi-
FA tərəfindən tanınan yegane qıtə klub yarışları müvafiq
konfederasiyalar tərəfindən təşkil edilən yarışlardır".

Əlavə edək ki, bəyanatı FİFA prezidenti Canni Infantino, UEFA prezidenti Aleksander Çeferin, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman ibn İbrahim Əl Xəlifa, Afrika Futbol Konfederasiyasının prezidenti Kostan Omari, CONCACAF-ın prezidenti Vittorio Montlyani, CONMEBOL-un prezidenti Alejandro Domínges və Okeaniya Futbol Konfederasiyasının prezidenti Lambert Meltok imzalayıblar.

“Qalatasaray”dan növbəti darmadağın!

Futbol üzre Türkiye çempionatının XX turu çerçivəsində keçirilən qarşılaşmada "Qalatasaray" doğma meydanda "Dənizlispor"u qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu regibini 6:1 hesabı ilə dərmedən qələbə ilə məğlub etdi.

Istanbul klubu rəqibini 6:1 hesabı ilə darmadağın edib. Meydan sahiblərinin qollarını Emre Akbaba (9), Sofian Feghouli (17), Rayan Donk (45), Məhəmməd Özkal (öz qapısına 60), Younis Belhanda (64) və Jesse Lingard (90) atıb.



Sekidika vurub. “Dənizlispor”un heyətində isə Veton Tuşa fərqlənib. Günün digər matçlarında isə “Yeni Malatyaspor” səfərde “Hatayspor”u 2:1 hesabı ilə üstələyib. “Rizəspor” isə öz meydanında “Qaziantep”in qapısından üç vahşılıq gol kecirib.

Hazırda Türkiye Superliqasına 38 xalla “Beşiktaş” başçılıq edir. Onunla eyni xala malik olan “Fənərbağça” 38 xalla ikinci, “Qalatasaray” isə 36 xalla üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, yeni mövsümde Superliqada 21 komanda yarışır. XX turda “Antalyaspor” istirahət edir.

Ölkəmizdə siqaret cəkən necə qadın var?

World Bank-ın nəticələrinə görə Azərbaycanda 15 və daha artıq yaşda olan qadınların müxtəlif tütün formalarından istifadələri faiz dərəcəsində 5%-ə qədərdir. SİA-nın məlumatına görə, digər mənbə (Ali, 2018) isə daha dəqiq nəticətündən istifadə edir. Beləliklə, Azərbaycan dünyada tütün kələmələr sırasında yer alır.